



MUSAVAT

www.musavat.com

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 23 iyun 2018-ci il Şənbə № 134 (7023) Qiyməti 60 qəpik

Xəbər
Xəzərdə başqa
ölkələrin
hərbi
mövcudluğu
qadağan
edilir
yazısı sah.3-də

Gündəm

Azərbaycan üçün AŞ PA əngəli

Cingiz Qənizadə:
"Ola bilər ki, AŞ
PA-nın payız sessiyası
öncəsi Amnistiya Aktı
qəbul olunsun"
yazısı sah.6-də

Payızda parlament seçkisi olsa,
müxalifət qatılarmı...

yazısı sah.10-də

"Dağlıq Qarabağın erməni və
azərbaycanlı icmalarının
əlaqələrinin təşviq edilməsini
dəstəkləyirik" - Məmmədyarov

yazısı sah.9-də

"Təhsil sistemində yeni yanaşmalar
var" - Elçin Mirzəbəyli

yazısı sah.5-də

Elçibeyin 80 illiyi ilə bağlı
yubiley tədbiri keçirildi

yazısı sah.3-də

Pambıq tarlalarındaki
zəhərlənməyə görə
5 nəfər həbs edildi

yazısı sah.4-də

Fazıl Məmmədov haqda ilginc
iddialar-xəstəxana və tənhalıq...

yazısı sah.4-də

Müxalifət hərbi paradi izləyəcək

yazısı sah.10-də

Dövlət bütçəsi xərcləri 2 milyard
manatdan çox artırılır

yazısı sah.5-də

Ərdoğana, yoxsa İnceyə dəstək?

yazısı sah.12-də

Nazir taxıl biçini zamanı
kombayn çatışmazlığının
səbəbini açıqladı

yazısı sah.2-də

İşgalçi ölkədən Rusiyaya qarşı növbəti de-mars

İRƏVANIN KREMLƏ QARŞI "U GEDİSİ" - QORXULU NATO OYUNU, QARABAĞA ŞANS PƏNCƏRƏSİ

Putinə sədaqət andı içən Nikol Paşinyan Alyansın
sammitinə hazırlaşır; Ermənistən özünü təzədən "satışa"
çıkarır, Moskvanın və Bakının reaksiyası nə olacaq?..



yazısı sah.8-də

Kütləvi zəhərlənmələr, yanğınlar - Azərbaycana qarşı xain təxribatı start verilib?!

Aqrar və iqtisadi sahədə ciddi islahatlar həyata keçirildiyi bir vaxtda
məlum olayların baş verməsini təsadüfi saymayanlar da var; ehtimal
olunan təxribatların müəlliflərinin isə xarici ...

yazısı sah.5-də



Qürbətdə belə
bir-birini qıran
azərbaycanlılar... -
İsfəndiyar
Vahabzadədən
skandal yazı

yazısı sah.7-də



Qafar Çaxmaqlı:
"Azərbaycan-
Ermənistən savaşı
başlaşa, Türkiyə
seyrçi
qalmayacaq"

yazısı sah.13-də



"Qələbə
AKP-nindir" -
Mehmet
Mutlu

yazısı sah.9-də




Prezident Balakəndə yol tikintisinə 8,9 milyon manat ayırdı

Prezident İlham Əliyev Balakən rayonunun Balakən-Həni-fə-Güllüzanbına avtomobil yolu tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəlinə görə, sərəncamda doqquz min nəfər əhalinin yaşadığı, 7 yaşayış məntəqəsinin birləşdirən Balakən-Həni-fə-Güllüzanbına avtomobil yolu tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət bütçəsinin dövlət əsası vəsait qoyuluğu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nezərdə tutulmuş vəsaitin 8,9 milyon (səkkiz milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aynılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmek, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmek tapşırılıb.

Neft gəlirlərindən səmərəli istifadə ilə bağlı yeni bütçə qaydaları müəyyənləşdirilir



Azərbaycanda “Bütçə sistemi haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb. “APA-Economics”in məlumatına görə, qanun layihəsi strateji yol xəritələrinin tədbirlər planlarına uyğun olaraq “Azərbaycan Respublikasının 2017-ci il dövlət bütçəsi haqqında” qanununun tətbiqi barədə prezident İlham Əliyevin 27 dekabr 2016-ci il fərmanına və Maliyyə Səbitliyi Şurasının “2017-ci il və ortamüddətli dövər makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”na əsasən fiskal dayanıqlığın gücləndirilməsi məqsədilə neft ixrac edən ölkələrin təcrübələri və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.

Sənəd fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir, makroiqtisadi sabitliyi, eləcə də maliyyə və borc intizamının təmin edilməsi üçün çərçive formalaşdırılır.

Qanun layihəsinə əsasən, dövlət bütçəsinin gəlirlərini təmin edən müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) və müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında bütçə təşkilatları növbəti il və sonrakı üç il üçün bütçə-vergi siyasetinin əsas istiqamətlərinə dair təkliflərini və bütçə qaydasının hesablanması üçün tələb olunan məlumatları mart ayının 1-dək müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.

Dəyişikliyə əsasən bütçə qaydasına uyğun icmal bütçənin xərclərinin yuxarı həddi də hesablanacaq.

Bundan başqa, qanuna bütçə qaydaları ilə bağlı yeni, 11-1-ci maddənin əlavə edilmesi təklif edilir. Bu maddəyə görə, növbəti il və sonrakı il üçün icmal bütçə xərclərinin proqnozlaşdırılan yuxarı həddi bu maddəyə uyğun olaraq hesablanan icmal bütçə xərclərinin yuxarı həddindən artıq ola bilməz. Eləcə də icmal bütçə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunan icmal bütçə xərclərinin 103%-dən çox olmamaqla xərcləne bilən neft gəlirləri ilə aşağıdakı qeyri-neft gelirləri və digər daxiliş mallarının proqnozunun cəmiyə əsasən müəyyən edilir:

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfeli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

“Ermənistandır Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib” - Zakir Həsənov

“Son illər ərzində hərbi potensialımız xeyli dərəcədə artıb, Ermənistandır Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib”.

APA-nın məlumatına görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib. Nazir qeyd edib ki, 2016-ci ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və bu ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmle əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub.

“Qeyd etdiyim hər iki tarixi məqam Azərbaycan ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistandır ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi.

Regionun xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınmadıq, o cümlədən düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədilə silahlanmaya



inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikası, qardaş Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərə qarşılıqlı əməkdaşlıqla hərbi imkanlarını genişləndiririk.

Biz müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və herbi neqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alırıq.

Eyni zamanda ordumuz Müdafia Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsullarla da təchiz olunur.



“Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır” - nazir

“Azərbaycan prezidenti İlham Əliyevin Təhsilin inkişafına dair Dövlət Strategiyasını imzalamasından 5 il ötür. Bu sonədən ambisiyalı yol xəritəsinə çevrilib və biz son illər aparılan islahatların noticələrini görürük”.

APA-nın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən CAMCA regional forumunda çıxışında deyib. Nazir bildirib ki, islahatlar nəticəsində təhsil xidmətlərinə girişə bağlı nəzərəçarpacaq irəliləyiş əldə edilib: “5-6 yaşlı uşaqların məktəbə hazırlığı 20 faizden 65 faizə yüksəlib. 1400-ə yaxın müəllimin diaqnostik qiyəmtəndirilməsi müəllimlərin maaşlarının 2 dəfə artmasına səbəb olub.

Karıcı ölkələrlə ikitərəflə və çoxtərəflə əməkdaşlıq inkişaf edib. Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasına baxmayaraq ölkəmizdə təhsilə böyük investisiya qoyulur. Son 10 ilde ölkədə məktəblərin 70 faizi yenidən təmir olunub. Onlardan 100-ü qəçin və məcburi köçkünlərə təhsil allığı məktəblərdir. Bu, onların təhsil kimi fundamental hüquqlarını təmin etmək üçün edilib. Nailiyətlərə baxmayaraq, çağınşılarla dulu gündelikləyim var.

Əsas məqsədlərən biri məktəbələr hazırlığı 2020-ci il kimi 90 faizə qaldırımdır. Həmçinin peşə təhsili ilə bağlı hədəflərimiz var. Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”.

Azərbaycanda əcnəbilərin qeydiyyatı ilə bağlı müddət dəyişdirilir

Azərbaycana daxil olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı müddətin dəyişdirilməsi töklif edilir.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə Mıqrasiya Məcləsəsinin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə dəyişiklik edilmişsi ilə bağlı layihə təqdim olunub.

Layihəyə əsasən, artıq Azərbaycanda 10 gündən artıq müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər ölkədə oludurları yer üzrə qeydiyyata alınmalıdır.

Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarıllacaq.

Avropadan Türkiyəyə təhdid

24 iyunda Türkiyədə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, Avropa İttifaqına üzv olmaqla bağlı Ankara ilə aparılan danışıqlara son qoyulacaq.

Azvision.az xəber verir ki, belə bir xəberdarlığı Avropa Parlamentinin Almaniyadan olan deputati, Xristian Demokratlar Partiyasının üzvü Renate Sommer edib.

“Əgər seçkiləri Ərdoğan qazanarsa, Avropa Parlamenti bu durumda üzvlük müzakirələrinə son qoyulmasını tələb edəcək”, - deyə Sommer təhdid edib.

O, həmçinin vurğulayıb ki, Ərdoğanın prezident seçilməsi ilə Türkiyənin Avropa İttifaqına qoşulması mümkün olmayıcaq.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar Partiyasının üzvü olan Renate Sommer anti-Türkiyə mövqeyi və Ərdoğana qarşı tənqidli fikirləri ilə tanınır.

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Əbülfəz Elçibəy 80" İctimai Təşkilat Komitəsi tərəfindən sabiq prezyident Əbülfəz Elçibəyin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. "Yeni Müsavat" xəbər verir ki, tədbirdə ölkənin siyasi müxalifətin nümayəndələri, Elçibəyin silahdaşları, deputatlar, türkçülər və digər ictimai şəxslər iştirak edirdi.

Elçibəyin mətbuat katibi vəzifəsində çalışmış və onunla bağlı çoxsaylı yazıların müəllifi olan Ədalət Tağızadə ilk olaraq çıxış edərək 1990-ci illərin əvvəllərində baş verən siyasi proseslərdən, Azərbaycanın yenidən müstəqil olmasından danışdı. "20-ci yüz il iki şəxsin adı ilə əbədi olaraq bağlıdır. Onlardan biri yüz illiyin əvvəlində müsavatçılar və Məhəmmədə Əmin Rəsulzadə, ikincisi isə yüz illiyin sonunda Əbülfəz Elçibəydir" dedi.

Sonra o, tədbiri aparmaq üçün sözü komitenin sədr müavini, Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovaya verdi. O, qısa çıxışdan sonra ilk sözü istiqalçı deputat, KXCP sədri Mirmahmud Mirelioğluverdi. M. Mirəlioğlu bildirdi ki, Əbülfəz Elçibəy deyəndə Azerbaycanda və türk dünyasında ilk olaraq millət, dövlət, vətən, torpaq, bayraq canlanır: "Elçibəy deyəndə insanların özləri də böyük olurlar, bağışlamağı bacarırlar. Elçibəy deyəndə insan Allahını, yaradanını nəzərdə tutur. Elçibəy bütövlükde "sevgim millətə" deyirdi və sevgisinde millət önce idi. "Itaətim müəllimlərimə" deyirdi və xoş halına o müəllimlərin ki, onlar Elçibəyin müəllimi olublar. "Vurğunluğun azadlığı və ədalət" deyirdi, özü azadlıq və ədalət deyirdi. "Borcum dostlarımı və məsləkdaşlarımı" deyirdi, xoş hallarına o dostların ki, onlar Elçibəyin dostlarıdır. Nifrətim yalançılığı və simasızlara deyirdi. Elçibəy kimi şəxsin haqqında danışmaq çox çətindir. Ancaq Azerbaycanımızın bu günü də ortadadır. Elçibəyin böyüklüyü onda idi ki, o, Azərbaycanı bütün sevirdi. Ona görə də ömrünün sonlarında heyatını bütövlükde Azərbaycana həsr etdi".

Daha sonra Elçibəy hakimiyyəti dövründə daxili işlər naziri işləmiş istiqalçı deputat Əsgəndər Həmidov danışdı: "Əbülfəz bəy bize xalqı və milləti sevməyi öyrətdi. Həmçinin o, ərazi bütövlüyümüzü qoruyub, o yolda şəhid olmayı öyrətdi. Əbülfəz bəy bize qurdüğü dövləti sevməyi tövsiyə etdi və biz bunun üçün bacardığımız qədər çalışdıq. Dünyada ikinci bir şəxs tanımram ki,



Elçibəyin 80 illiyi ilə bağlı yubiley tədbiri keçirildi

Eks-prezidentin anım tədbiri maraqlı analarla yadda qaldı; yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı



onu siyasetçilər lider kimi, ədəbiyyatçılar ədəbiyyat lideri kimi, millətçilər isə rəhbər kimi qəbul edir".

Şair Ramiz Rövşən Elçibəyin həmişə işlətdiyi "Hər şeyin zamana ehtiyacı var" fikrini xatırladı: "Zamanın isə bəzən hansıa şəxsiyyətlərə ehtiyacı olur. Əsas da ona görə ki, həmin şəxsiyyətlər zamanı onun özüne tanıdır. Həzret Əli deyib ki, insanlar valideynlərindən çox öz zəmanələrinə bənzəyirlər. Ancaq bu, həqiqətdir. Əbülfəz bəyə sevgi günbəgün artdı".

Strateji Düşüncə Mərkəzinin rəhbəri, istiqalçı deputat Isa Qəmbər Azerbaycan

1918-20-ci illərdə olan hökumət də, Elçibəy hakimiyyəti də süqutla gedənə qədər olan dövr də təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün həlledici dərəcədə önemli hadisə idi. Bu milletin 20-ci əsrin əvvəlində Rəsulzadə kimi böyük lideri olub və 20-ci əsrin sonunda o yolu davam etdirəcək Əbülfəz Elçibəy kimi böyük lideri yaşayıb. Hesab edirəm ki, Rəsulzadə və Elçibəy irsi hələ kifayət qədər öyrənilməyib. Bu, ciddi şəkildə araşdırılmalı və həqiqətlər ortaya çıxarılmalıdır".

Daha sonra söz Millətçi Hərəkat Partiyasının nümayəndəsi Bülent Başaoğluna verildi. O da üzvü olduğu qurum adından hər kəsi salamlayıb, Elçibəy haqqında fikirlərini söylədi.

Müsavat Partiyasının başçısı Arif Hacılı çıxış edən zaman Ədalət Tağızadə bildirdi ki, bu yaxınlarda Müsavat Partiyasının tanınmış üzvlərindən biri deyib ki, "Elçibəy yolu yoxdur". O, xahiş etdi ki, Arif Hacılı bu məsələyə münasibətini bildirsən. Arif Hacılı isə cavab verdi ki, həzirdə mətbuat konfransı keçirmir, tədbirdə Elçibəyle bağlı çıxış edir. O, cavab verməsə də çıxışı zamanı tez-tez "Elçibəy yolu" ifadəsindən istifadə etdi.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, istiqalçı deputat Sabir Rüstəmxanlı da Elçibəy dövrü ilə bağlı fikirlərini söylədi, replikalara münasibət bildirdi:

"Uzun müddətdir bir-birinden aralı düşmüş, hətta bir-biri ilə rəqib kimi danişan, ancaq vaxtilə meydanda bir olan insanları burada görməyə çox

Rusiya Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqlədi

Sənəddə başqa ölkələrin dənizdə hərbi mövcudluğu qadağan edilir, habelə Xəzəryanı ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ əksini tapır

Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib.



APA-nın xəberinə görə, bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin saatında yerləşdirilib.

Sənədi iyunun 21-də Rusiya baş naziri Dmitri Medvedev imzalayıb.

Qərarda Azərbaycan, İran, Qazaxıstan və Türkmenistanla razılışdırılmış Konvensiya layihəsinin bəyənildiyi qeyd edilir.

Qərarda o da bildirilir ki, Konvensiya imzalanmaq üçün Rusiya prezidentinə təqdim edilib.

Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın iştirakçıları bu sənədə tərəf olmayan ölkələrin silahlı qüvvələrinin Xəzər dənizində mövcud olmaması prinsipinə sadıq qalmalıdır.

Bu məqam Konvensiya layihəsində əksini tapıb. Layihəde bildirilir ki, Xəzər dənizində sahilyanı ölkələrin fealiyyəti ərazi bütövlüyü, suverenliyə hörmət, güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında təzimlənəcək.

Tərəflər Xəzər dənizində sülh məqsədilə istifadə edəcəklər, problemləri sülh yolu ilə qaydasına salacaqlar, Xəzər dənizində silahlanma balansını qoruyacaqlar, hərbi quruluğu Konvensiyanın bütün tərəflərinin maraqları nəzəre alınmaqla, məqbul ölçüdə həyata keçirəcəklər.

Tərəflər öz ərazilərini Konvensiya ölkələrinə qarşı təcavüz və hərbi əməliyyat məqsədilə açmayıacaqları barədə öhdəlik götürüb'lər.

Konvensiya layihəsində üzv ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ da təsbit olunub. Bu barədə Konvensiya layihəsinin Rusyanın rəsmi hüquq portalında açıqlanmış metnində deyilir.

Bildirilir ki, üzv ölkələr Xəzərin dibi ilə sualtı boru kəməri və kabel çəkə bilər. Lakin vurğulanır ki, belə layihələr tərəflərin qoşulduğu beynəlxalq mütəqəbilələrdə göstərilmiş ekoloji təhləblərə və standartlara uyğun olmalıdır.

Boru xətti çəkən ölkə onun koordinatları ilə bağlı Konvensiya tərəflərinə məlumat verməlidir.

sevinirəm. Hesab edirəm ki, Hürriyyət, Bütovlük Strategiyası" kitabının təqdimatı, ardınca isə "Elçibəy-80" yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı. Mükafatlandırma zamanı da kiçik qalmaqla yaşılandı. Belə ki, yazısına göre 4-cü yerə layiq görülen gənc yazar Kəramət Böyükçöl mükafatdan imtina etdi. O bildirdi ki, yazılı birinci yerə layiqdir. Mükafati təqdim edən jurnalist Əvəz Zeynalı isə söylədi ki, Kəramət bəyin fikirlərinə hörmət edir, lakin qiymətləndirilmənin edalətsiz olması ilə razılaşır.

44 yazının təqdim olunduğu müsabiqədə birinci yeri jurnalist Ləman Ələşrəfqızı tutdu.

□ ƏLİ RAIS,
"Yeni Müsavat"
Fotolar: Elçin ƏKBƏROV

Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi bir neçə rayonda pambıq tarlalarındaki zəhərlənmə faktı ilə bağlı birgə məlumat yayıb.

Musavat.com-un məlumatına görə, birgə məlumatda bildirilir:

- Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində pambıqqılığın inkişafına elverişli şəraitin yaradılması aqrar sektorda prioritet vəzifələrdən biri kimi müeyyən edilmişdir. Bu sahənin inkişafı sürtənləndirməklə, əkin dövriyyəsi genişləndirilmiş, daha çox əmək ehtiyatları işə cəlb olunaraq, infrastruktur müasirləşdirilmiş, fermerlərin müasir texnika və avadanlıqlarla, o cümlədən keyfiyyətli pestisid və gübrelər təminatları gücləndirilmişdir.

Yüksek məhsuldarlığa nail olunması üçün zəruri olan, bitki xəstəlikləri və ziyanvericilərinə qarşı mübarizə təyinatlı müasir keyfiyyətli pestisid və gübrelərin idxalı və tətbiqi sahibkarlardan, habelə bu sahəyə nəzarəti həyata keçirən vəzifəli şəxslerdən insanlar və ətraf mühit üçün maksimum təhlükəsizliyin təmin olunmasını tələb edir.

Lakin bəzi hallarda bu sahədə mövcud normativ aktaların, o cümlədən "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun, "Pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarının tələbləri pozulur. Belə ki, son vaxtlar pambıq istehsalı ilə məşğul olan şirkətlər və onların yerli agronomları və digər məsul şəxsler müvafiq telimatlara vaxtında eməl etməyərək, tarlada çalışan işçilərlə zəruri təlimatlandırma işləri aparmamış, vətəndaşlar dərmanlanmış sahələrdə, eləcə də qonşu ərazilərdə kimyəvi maddələrin təsiretmə müddətləri gözlənilmədən işə cəlb olunmuşdur.

Nəticədə 2018-ci il iyunun 10-da Saatlı rayonunun Sima-



təhlükəsizlik qaydaları ilə təlimatlandırılması, o cümlədən əhalinin maarifləndirməsi işləri genişləndirilmiş, bu fəaliyyətə həmçinin yerli icra hakimiyəti orqanlarının əməkdaşları cəlb edilmişdir.

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə nazirliyin məsul əməkdaşları İmişli və Yevlax rayonlarında olaraq zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə daxil olmuş şəxsərin müalicəsini nəzərətə götürmüştür. Hazırda hər cür tibbi təminatla əhatə olunan xəstələrin səhəheti üçün hər hansı təhlükə müyyən edilmir.

Qeyd olunan faktlar üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq

İstintaq zamanı çoxsaylı şahid və zerərçəkmiş şəxsərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri yerine yetirilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mütxəssislərinin iştirakı ilə bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin, bitki, torpaq və digər nümunələri götürülərək, onların tədqiqatı aparılmış, məhkəmə tibbi, kimyəvi və digər eksperitlər təyin olunmuşdur.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Quli-

Pambıq tarlalarındaki zəhərlənməyə görə 5 nəfer həbs edildi

"Vətəndaşlar dərmanlanmış sahələrdə, eləcə də qonşu ərazilərdə kimyəvi maddələrin təsiretmə müddətləri gözlənilmədən işə cəlb olunub"

da kəndi ərazisində fermer Lətif Xəlidova məxsus olan pambıq tarlasından, iyunun 16-da

nozul ilə müalicə müəssisələrinə daxil olmuşdur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Prokurorluq, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin rəhbər və məsul əməkdaşlarından ibaret komissiya baş vermiş hadisə ilə bağlı zəhərlənmənin səbəblərini araşdırmaq məqsədile müvafiq rayonlara ezmələrmişdir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Tehməzli və Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri İmişli rayonunda sahibkarlar və yerli mütxəssislərlə görüşərək, onları maraqlandıran sualları cavablaşdırıb, baş vermiş hadisənin təkrarlanmaması üçün konkret tapşırıqlar vermişdir.

Bununla yanaşı, bu sahədə çalışan şəxslərin pestisidlərdən istifadə zamanı texniki

İdarəsində 2018-ci il 10 iyun təxirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müyyən edilmiş mübarizə qaydalarının pozulması ehtiyatsızlıqlıdan ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhərkarlıq, yəni vəzifəli şəxsin işə virdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti və ya lazımi qaydada yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmışdır.

(vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunaraq, bərələrdə həbs-qətimkən tədbiri seçilmiştir.

Hazırda cinayət işi üzrə digər müraciətlər də araşdırılaqla insanların həyat və sağlamlığına təhlükə yaradan bu qəbil hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlər həyata keçirilməklə, zəruri istintaq hərəkətləri davam etdirilir.

Araşdırma zamanı həmçinin müyyən edilmişdir ki, bəzəki şəxslər tərəfindən sui-istifadə hallarına yol verilərək, həyatı və sağlamlığı üçün heç bir təhlükə və zəhərlənmə əlamətləri olmayan vətəndaşlar gələcəkdə kompensasiya alımaq adı ilə müalicə müəssisələrinə müraciət etməyə sövq edilirlər. Həmin əməllerin təşkilatçıları barəsində de araşdırılmalar aparılmışdır.

Fazıl Məmmədov haqda ilginc iddialar-xəstəxana və tənhalıq...

Sabiq nazirin səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır

Sabiq vergilər naziri Fazıl Məmmədov 2 aydır ki, xəstəxanadadır. Onu bu ilin aprelində Gəncə xəstəxanasına yerləşdiriblər. Həmin gündən sabiq nazir xəstəxanadadır. Xəstəxananın Fazıl Məmmədova məxsus olması haqqda bu günə qədər təkzib edilməyən məlumatlar var. Fazıl Məmmədov xəstəxanaya çatdırılmazdan əvvəl isə onun yerləşdiriləcəyi ürək-damar xəstəlikləri səbəsində yatan xəstələr digər şöbələrə köçürüllüb.

Fazıl Məmmədovun xəstəxanaya çatdırılmasını nəqəd edən menbəmiz bildirib ki, həmin saatlarda xəstəxana qara kostyumlulu şəxslər tərəfindən mühəsireyə alınıb. Xəstəxanaya giriş-çıxış ciddi nəzarətə götürürlüb, ora kimsə buraxılmayıb. Həmin günlərdə sabiq nazirin Türkiyədəki məşhur xəstəxanalar dan birincə köçürülməsi üçün addımlar da atılıb. Lakin son anda sabiq nazirin ölkədən çıxışına icazə verilməyib. Bildirilir ki, vəzifədə olduğu müddətde Türkiyədə, İsraildən bahalı xəstəxa-

geləb onu müalicə edirlər.

Diger bir iddiaya görə isə Fazıl Məmmədovun sağlıq durumunun ağırlaşması və xəstəxanaya yerləşdirilməsi onun ölkədən çıxmış istəyi ilə əlaqədardır. Bildirilir ki, Fazıl Məmmədov xəstəlikləri qəbələdən çıxışını qabarlaqla ölkədən çıxışına olan qadağanı aradan qaldırmışdır.

Daha bir ilginc iddia da var. Mətbuatda yazılınlardan məlum olur ki, F.Məmmədovun səhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır. İddiaya görə, keçmiş nazir 1986-ci ildə baş verən Chernobıl qəzası zamanı herbi mükəlləfiyetli və genc kadr kimi ora yardım gədənlər arasında olub. Səhhətindəki problem də məhz o zamanın başbilmər deyə, həkimlər xəsus təyyarə reysləri ilə Gəncəyə



tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilərlər və "məhərəbə veteranı" statusuna malik olsalar da, Fazıl Məmmədovun bu statusdan hez zəman istifadə etmədiyi deyilir. Əksinə, vaxtılı etdiyi bu fədakarlılığı, ümumiyyətlə, tərcüməyi-həlinda göstərməyib.

Mətbuatda yazılı maraqlı xəberlərdən biri da sabiq nazirin xəstəxanada tənha qalması ilə bağlıdır. Bir neçə ay əvvələ qə-

dər əmrinə müntəzir olan, onun sayesində yüksək mənəsəb sahibinə çevrilmiş bir çox məmər artıq sabiq nazirin mesafe saxlamağa başlayıb. Hətta sabiq nazirin təqdimatı ilə Şəmkir icra başçısı olan Alimpaşa Məmmədov Gəncə ilə Şəmkir arasındaki 15-20 dəqiqəlik yolu qət edib Fazıl Məmmədova baş çəkmədiyi haqqda məlumatlar da var.

□ E.HÜSEYNOV,
"Yeni Müsavat"

Son bir ayda ölkədə müəmmalı proseslər baş verir. Səbəbi daqiq bilinməyen pambıq zəhərlənmələri, həmçinin Bakıda dalbadal baş verən yanğınlar haqqda müzakirələrde təxribat versiyalarına da rast gəlinir. İlk baxışda bunlar bir təxəyyül məhsulu təsiri bağışlaşa da, burada həqiqət payının axtarılmasını vacib hesab edən ciddi ekspertlər də çoxdur.

Məsələ ondadır ki, pambıq sahələrində zəhərlənmələr sənki bir tendensiya halını alı. Hansı ki, əvvəlki illərdə də pambıq kollarını ziyanverici həşəratlardan qorumaq, məhsuldarlıq artırmaq üçün ona xüsusi dərman preparatlari vurulub. Amma heç bir vaxt sahələrde çalışanların bu cür kütləvi zəhərlənməsi halları baş verməyib. Bəs bu il niyə bunlar baş verdi? Diqqətçəkən məqam kütləvi zəhərlənmələrin kənd təsərrüfatı sahəsində ciddi islahatlar aparıldığı, bu sahəyə bacarıqlı və təmiz reputasiyalı bir gəncin nazir təyin olunduğu bir vaxtda baş verməsidir. Bu da təxribat, ya da sabotaj versiyalarını daha inandırıcı edir. Nəzərə alsaq ki, pambıqcılıq strateji sahə kimi hökumətin prioritətlərindən biridir, o zaman son baş verən olaylar tabii olaraq sabotaj təsiri də başlışayır. Və sual yaranır; nədən ilk zəhərlənmə hadisəsindən sonra buna səbəb olan amillərin qarşısı alınmadı və digər rayonlarda, sahələrdə təkrarlanmaması üçün tədbirlər görülmədi? Əlbettə, heç



KULLUVİ ZƏHƏRLƏNMƏLƏR, YANĞINLAR -

AZƏRBAYCANA QARŞI XAIN TƏXRIBATI START VERİLIB?!

Aqrar və iqtisadi sahədə ciddi islahatlar həyata keçirildiyi bir vaxtda məlum olayların baş verməsini təsadüfi saymayanlar da var; ehtimal olunan təxribatların müəlliflərinin isə xarici...

Şübəsiz ki, ilk hadisədən sonra müvafiq strukturlara bununla bağlı xüsusi göstərişlər verilib. Amma zəhərlənmələr da-

vam etdi. Bununla da məlum hadisələrin təsadüfi olmadığı qənaətinə gələnlər də çox ol-

ğınların baş verməsi də diqqəti çəkir. Düzdür, yay aylarında yanğınlar ötən illərdə də baş verib. Amma builki qədər kütləvi hal almayıb. Son 15 gündə Bakıda ən azı 5 yanğın hadisəsi baş verib. Bunların da çoxunda sahibkarlar böyük miqdarda ziyan dəyişib. Sahibkarlığın inkişafı ilə bağlı ciddi islahatlar həyata keçirildiyi bir vaxtda iş adamlarının obyektlərində yanğınlardan çıxmazı, onlarla biznesmenin təbii olaraq kompensasi-

Bu təxribatların müəlliflərinin isə xarici və onlara maşalıq edən ölkədaxili qüvvələr olması ehtimalının müzakirə hüququ var. Azərbaycanın bölgədə xüsusi bir yüksək mövqeyə çıxdığı, TANAP layihəsinin açılışı olan bir ərefədə ölkəmizə qarşı bu cür təxribatların daha çox ölkə xaricində hazırlanlığı, buradakı "narazılın" əli ilə dövriyyəyə soxulduğu ağlabatandır. Nəzərə alsaq ki, Azərbaycan xüsusilə mövqelərini gücləndirdiyi vaxtlarda daim şimaldan və cənubdan bu cür təhdidlərə məruz qalıb, onda son hadisələrde təxribat versiyalarını əsassız saymaq olmaz. Habelə, Ermenistandakı qarışıqlıq dönenində Azərbaycan üstün mövqeyə çıxb, Günnüt kəndinin azad edilməsi də düşmənlərimizi, ölkəmizi sevməyən qüvvələri, eyni zamanda daxildəki xainləri hərəkətə gətirə bilər. Bu baxımdan güc və təhlükəsizlik strukturları ilə yanaşı, vətəndaşları da son dərəcə ayıq-sayıq olması gərəkdir.

□ TƏHMƏDLİ,
"Yeni Müsavat"

İctimaiyyətə açıqlıq - Təhsil Nazirliyi nümunəsi

Elçin Mirzəbəyli: "Təhsil sisteminde yeni yanaşma var"

Kamran Əsədov: "Dövlət qurumunun hər il gördüyü işlər barədə hesabat verməsi müsbət haldır"

Yunun 21-də Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib. Tədbirdə baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyaset məsələləri şöbəsinin müdürü Fərəh Əliyeva, dövlət qurumlarının rəhbərləri, deputatlar, ali məktəblərin rektori, media kapitanları və QHT təmsilçiləri iştirak ediblər.

Tədbirdə təhsil naziri Ceyhun Bayramov "Təhsil sistemi-vəzifələr və hədəflər" mövzusunda təqdimatla çıxış edib. O, təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımından vacib amil olduğunu vurğulayıb. Nazir bunun üçün ölkə rəhbərliyi tərəfindən qarşılıq qoyulan vəzifələrənən və gələcək hədəflərdən danışdı.

Nazirın çıxışı medianın diqqətindən qaçmayıb. Tədbirdə iştirak edən "Xalq Cəbhəsi" qəzetiin baş redaktoru Elçin Mirzəbəyli musavt.com-da yayımlanan "Bu günün işi, 47 il sonrakın yazısı..."nda çıxışları dinləndikcə ortalıqda yeni bir yanaşmanın olduğunu fərginə vurmağa başladığını qeyd edir: "Təhsil Nazirliyinin hesabatında təkcə son illər ərzində əldə olunan nəticələr və bütün bunların müqayisəli şəkildə təhlili yer almamışdı, bu hesabat eyni zamanda mütəmədi olaraq təhsil sistemi inkişafı ilə bağlı mütərəqqi



ləri də sevmirlər... Amma Təhsil Nazirliyinin illik hesabatının təqdim olunduğu tədbirdə bütün çıxışlar anlaşılan idi. Bu barədə hemkarı Rauf Arifoğlu ilə da fikir mübadiləsi apardıq".

Tədbirdə iştirak edən təhsil eksperti Kamran Əsədov isə dündür ki, bir dövlət qurumunun hər il gördüyü işlər barədə məlumat, hesabat təqdim etməsi çox müsbət haldır: "Bu həm də ictimaiyyətə təhsilinə inam yaradır. Son 5 il ərzində Azərbaycan təhsilində baş verən müsbət nəticə və uğurlar nazirin çıxışının əsasını təşkil edirdi. Həqiqətən də, son 5 il ərzində təhsil sisteminde aparılan



islahatlar nəticəsində müsbət dəyişikliklər müşahidə olunub. Məktəbəqədər təhsilin ehətəsinin genişləndirilməsi, bircinci siniflərə elektron qaydada qəbul, peşə təhsili, tələbelərin köçürülməsi, müellimlərin işə qəbulu və yerdeyişməsi, direktor vəzifəsinə təyinat kimi çox ciddi məsələlərin həlli nazirin əsas üzərində durduğu məlumatlar idi. Bununla yanaşı, bənəlxalq təşkilatların təhsil qiyəmətləndirilməsində, respublika və dünya fənn olimpiadalarında eldə edilən nəticələr geniş şəkildə qeyd olunub, məlumat verildi. Nazirin çıxışının ciddi hissəsini təşkil edən məlumatlar-

Dövlət büdcəsi xərcləri 2 milyard manatdan çox artırılır

Azərbaycanda dövlət büdcəsinin xərcləri 2 milyard manatdan çox artırılır, neftin proqnoz qiyməti də dəyişdirilir.

Bunu maliyyə naziri Samir Şərifov dünən parlamentin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O bildirib ki, gəlir və xərclərin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi üçün buna ehtiyac var.

Samir Şərifov bildirib ki, büdcə üçün xam neftin 1 barelinin proqnoz satış qiymətinin 45 dollardan 55 dollara artırılması nəzərdə tutulur.

Maliyyə naziri deyib ki, bu ilin dövlət büdcəsində xərclər 2 milyard 14 milyon manat artırılır.

Yeni dövlət büdcəsinin xərcləri 23 milyard manatdan çox olacaq.

Samir Şərifovun verdiyi məlumatə görə, Şərqi-Qərb dəmir yolu dəhizinin yenidənqurulması üçün "Azərbaycan Dəmir Yolları" QSC-ye 100 milyon, kənd təsərrüfatına dövlət qayığının artırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə 98 milyon manat ayrılacek.

Təbii folakatların nəticələrinin daha əvvəl aradan qaldırılması üçün Fövqələde Hallar Nazirliyi və turizmin inkişafı üçün Dövlət Turizm Agentliyinin hərəsine 20 milyon manat ayrılmışdır.

Nazir deyib ki, "Ümid", "Babək", "Qarabağ" yataqlarının işlənməsi üçün 663 mln. manatın ayrılması da planlaşdırılır.

Bu ilin büdcəsinin gəlirləri cari ilə müqayisədə 20 faiz artaraq 20.1 milyard manat, xərcləri isə 18 faiz artaraq 21.1 milyard manat təsdiqlənmişdi.

dan biri də "Təhsil haqqında" Qanuna edilən dəyişikliklər id. Bu dəyişikliklər son iki ay ərzində çox ciddi müzakirə olunub.

Ekspert hesab edir ki, nazir qeyd etdiyi uğurlarla yanaşı, çatışmazlıqlar, görüləməsi vacib olan ciddi məsələlər də var: "Milli Elmlər Akademiyasının prezidenti Akif müəllim haqlı olaraq elm və təhsilin əməkdaşlığı aşağı səviyyədə olduğunu qeyd etdi və dedi ki, bu əlaqələr genişləndirilməlidir. Elm təhsildən ayrı ola bilməz. Amma təessüf ki, Azərbaycanda bu sahədə mövcud olan vəziyyət

ürəkaçan deyil. Azərbaycan müəlliminin nüfuzunun artması hesabat yığıncağının əsas müzakirə mövzularından biri oldu. Baxmayaqda ki, hazırda onların əmək haqqının artırılması üçün ciddi işlər görülür. Lakin müəllimlərin istər DQ, istərsə də MİQ balları arzuolunan səviyyədə deyil. Məktəb binalarının tikintisi, idarə olunması məsələsi müzakirə olundu. Bu sahədə hələ də davam edən problemlərin həlli istiqamətində görülən işlər barədə nazir məlumat verdi".

□ Leman MUSTAFAQIZI,
"Yeni Müsavat"



Azərbaycan üçün AŞPA əngəlli

Qurumun yay sessiyasının ilk gündündə ölkəmiz hədəfə alınacaq; **Çingiz Qənizadə**: "Ola bilər ki, AŞ PA-nın payız sessiyası öncəsi Amnistiya Aktı qəbul olunsun"

Iyünün 25-29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası keçiriləcək. Sessiyanın ikinci gündündə lüksemburqlu deputat İv Kruşenin Rusiyada, Azərbaycanda və bir sira digər ölkələrdə QHT-lərin hüquqlarının pozulması haqqında məruzəsi deputatların mühakiməsinə çıxarıllacaq.

"Turan" agentliyinin AŞ PA-dakı mənbələrə istinadən yayıldığı xəbərə görə, məruzənin yazılımasının təşəbbüskarı Hüquqi məsələlər və İnsan Hüquqları Komitəsi olub. Məlumatda deyilir ki, 2016-2018-ci illerde baş verən hadisələri təhlil edən komite Avropa Şurasının üzvü olan bir sira ölkələrdə QHT-lərin fealiyyətini qoyulan yeni qanunvericilik məhdudiyyətlərinən və onlara qarşı getdiğə dəha çox düşməncəsinə münasiət göstərilməsindən narahatlığını ifade edir. Layihədə daha sonra qeyd edilib ki, Avropa Şurasının üzvü olan dövlətlərə assosiasiya azadlığı hüququna tam şəkildə hörmət etmək və müvafiq qanun layihələri ilə bağlı vətəndaş cəmiyyəti ilə məsləhətlişmək təklif olunur. Sənədə həmçinin "Avropa Şurası QHT-lərə qoyulan məhdudiyyətlər haqqında xəbərdarlıq mexanizmi yaratmalı və onlarla əməkdaşlığı möhkəmləndirməlidir" fikrinin də əksini tapdığı bildirilir.

AŞ PA-nın yay sessiyasında Azərbaycanda 2018-ci ilin 11 aprelində keçirilən prezident seçkiləri də müzakirəye çıxarılcacaq. AŞ PA nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, prezident seçkiləri məsələsinin iyun sessiyasının gündəliyinə daxil olmasına birdən-birə peyda olub. Halbuki məsələ artıq bağlanmışdır, müzakirə olunmuşdu: "Apreldəki prezident seçkiləri iyun sessiyasının birinci gününün gündəliyinə daxil olunub. Halbuki bu məsələ gündəlikdə yox idi. Əslində bu məsələ Zaqreb-də daimi komitənin iclasında müzakirə edilməli idi. Amma daimi komitənin gündəliyindən çıxarıb salıdalar AŞ PA-nın iyun sessiyasına".

Eyni zamanda sessiyada Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçinin təyin edilməsi də nəzərdə tutulub. S. Seyidov bu məsələyə münasibətində bildirib ki, bu yaxın-

nümayəndə heyətinin rəhbəri, yeni mənə sanksiyalar tətbiq etməsində, məhdudlaşdırma prosedurlarında ve ya siyasi məhbus məsələsində".

Azərbaycan Milli Meclisinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Çingiz Qənizadə müsavat.com-a bildirib ki, son dövrədə Avropa Şurası Azərbaycana qarşı mövqeyində qərəzlidir və ölkəmizə qarşı təzyiqlər metodunu seçib: "Iyünün 21-də AŞ PA-nın nümayənde heyətinin rəhbəri və üzvləri ilə toplantı keçirdik. AŞ PA-da Azərbaycanla bağlı bir neçə məsələ qoyulub. Biz onlarla qətiyyətə razılaşmayaqığ. AŞ PA-da Azərbaycanda keçirilmiş 11 aprel prezident seçkiləri müzakirə olunacaq. Mən başa düşmürəm ki, əksər ölkə başçılarının prezident İlham Əliyevi təbrik etməsindən sonra AŞ PA nəyi müzakirə edəcək? AŞ PA-nın baş katibi Yaqlandıdan canab presidente təbriki ilə bağlı rəsmi sənəd ortada varsa, indi nəyi müzakirə edəcəklər? Bu, təzyiq formalırdan biridir. Yay sessiyasında Azərbaycan üzrə siyasi məruzəçinin yenidən gündəmə gələməsi məsəlesi də var. Vaxtılı Strasselen siyasi məhbus devizi altında məruzəçi kimi ortaya atılması, sonra onun o siyahının hazırlanması işin iflasa uğraması da bir faktdır. İndi yenidən o məsələyə qayıdlar ki, vaxtılı bu məsələ öz həllini tapmadı. Yəqin ki, siyasi məruzəçi təyin olunacaq və bu, Azərbaycana basıqdır. Cənab Yaqlandın cənab prezidentə müraciətindən sonra məhbus problemlerini həll edən İşçi Qrupu formalasdır. Biz o zaman qeyd etdik ki, Avropa Şurası özü siyasi məhbus tərifini verə bilməyib. Biz onu "problemlı məhbusların problemlərinin araşdırılması" kimi üümüleşdiridik. Amma bu gün yenə də siyasi məhbus tərminini gündəmə çıxarıblar. Azərbaycan bu terminlərə razılaşmayaq. Azərbaycanda 20 min məhbus var. Onların içində 100-150 nəfərin adı hallanır ki, siyasi məhbusdur. Amma kimlərindən asılı olmayıaraq, Azərbaycan qanunlarını pozan hansısa bir şəxs buna müvafiq şe-

kildə cəzalandırılmalıdır, bu zaman onun siyasi mövqeyi, statusu heç bir təsir göstərməməlidir. Onu siyasileşdirməkdə maraqlı olan qüvvələr var. Bunu siyasileşdirir, siyahiya salır, qrantlar alırlar. Bununla da özlərinin maddi maraqlarını təmin edirlər".

Ç.Qənizadə həmçinin vurguladı ki, siyasi məruzəçinin təyin olunması Azərbaycana Avropa Şurasında yeni bir gərginlik yaşadacaq. Müsahibimiz dənə sonra Azərbaycanın AŞ PA nümayəndə heyəti barədə daha önce səsləndirilən rüşvet faktlarına da toxundu: "Onlar

"Qarabağ mitinqində iqtidar partiyası da iştirak etməlidir"

QAT sədrindən bütün siyasi, ictimai təşkilatlara mesaj



Qarabağ Azadlıq Təşkilatı Qarabağ mitinqinin keçirilməsi barədə qərar verib. Aksiyanın iyulun 21-də, saat 15.00-dan 17.00-dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisində "Məhsul" stadionunda və ya təkif ediləcək digər yerdə keçirilməsinə şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktub ünvanlanıb.

QAT-in yadıgi rəsmi açıqlamada deyilir: "QAT hesab edir ki, torpaqlarımızın bu qədər uzun müddət işğal altında qalmamasına artıq dözmək olmaz. İşğalçı Ermənistan Qarabağında aqalıq edir, ərazilərimizin sərvətlərini amansızcasına talan edir, qanunsuz məskunlaşdırma həyata keçirir, erməniləri oraya köçürür, oranı Ermənistanın bir hissəsi kimi idarə edir, işğalçı ölkənin prezidenti, baş naziri və digər nümayəndələri istədikləri vaxt oraya səfərlər edir. Beynəlxalq təşkilatlar bu prosesləri kənardan müşahidə edir, heç bir təsirli addımlar atmaq istəmir. Bu rəzalətə birdəfəlik son qoyulmalı, torpaqlarımız işğaldan azad edilməlidir. Mitinqin məqsədi qarabağlıların, bütün qarabağsevərlərin, Azərbaycan cəmiyyətinin Qarabağla bağlı vahid iradəsinin nümayiş etdirilməsinə şərait yaradılmalı və xalqın iradəsinə arxalanaraq torpaqlarımızın azadlığı üçün dərhal ən radikal addımlara əl atılmalı, işğalçılarla qarşı azadlıq müharibəsinə başlanmalıdır. Qarabağ mitinqi artıq cəmiyyətdən gələn sosial sifarişə çevrilmişdir, her bir azərbaycanlının istək və tələblərinə cavab verir. Biz Azərbaycanda və ya kəndə yaşamasından, siyasi mənsubiyətdən, iqtida və ya müxalifətdən, işindən, məşguliyətdən, sosial vəziyyətdən asılı olmayaraq hər bir azərbaycanlının mitinqə dəstək verəcəyinə, iştirak edəcəyinə əminik".

Mitinge ictimai-siyasi təşkilatların dəvət olunub-olunmayacağına gəlincə, QAT sədri Akif Nağı "Yeni Müsavat" a bildirdi ki, mitinqin təşkilatçılarının geniş iclası keçiriləcək, orada bu kimi məsələlər də müzakirə olunacaq. İlkin fikir belədir ki, iştirak üçün hər kəsə müraciət olunmalıdır. Amma mənə, rəsmi müraciətə də ehtiyac yoxdur: "Qarabağ mitinqində hər bir siyasi, ictimai qurum iştirak etməlidir. Iqtidar partiyasının da iştirakını arzu edirik. Qarabağ məsələsi hamının problemidir. Mitinqimiz məqsədi daxilde kiimlərə ittihəm etmək deyil, Qarabağın azadlığı işinə dəstəkdir. Hakimiyyət də, beynəlxalq təşkilatlar da bilməlidirlər ki, torpaqlarımızın işğalından çox vaxt keçib, dəha gözləməyə yer yoxdur. Bu mitinq bütün qarabağsevərlərin mitinqidir. Məcburi kökünlər də mitinqdə də fəal iştirak etməlidirlər. Biz belə hesab edirik ki, Qarabağ hər bir azərbaycanlının yurdudur, ona görə də yurdumuza qayıdaq deyəndə hər bir azərbaycanlının ora qayıtmasını nəzərdə tuturuq".

Qeyd edək ki, bundan əvvəl mayın 12-də QAT eyni ünvanada Qarabağ mitinqini keçirmək üçün aprelin 4-de BŞİH-ye rəsmi müraciət etmişdi. Lakin müraciətə sonadək heç bir cavab verilməmişdi. Bu səbəbdən mitinq keçirilməmişdi.

□ **Etibar SEYİDAĞA,**
"Yeni Müsavat"

müzakirələr zamanı Səməd Seyidovu tərifləməsi, haqlı çıxarılması və Seyidova "Səməd, narahat olma. Sən daha da möhkəm, daha da mübariz ol" deye dəstək verəndər.

AŞ PA-dakı nümayəndə heyətinə Səməd Seyidovun qatılıb-qatılmayacağına gəlince, Milli Məclisəki mənbələrdən elədə etdiyimiz məlumatə görə, Seyidov böyük ehtimalla Strasburqa ge-

dəcək.

AŞ PA-dakı nümayəndə heyətinə Səməd Seyidov (sədr), Qənirə Paşayeva, Fazıl Mustafa, Sabir Hacıyev, Sahibe Qafarova, Sevinc Fətəliyeva, Elşad Həsənov, Rəfael Hüseynov, Ülviiye Ağayeva, Asım Mollazadə, Çingiz Qənizadə və Naqif Həmzəyev daxildir.

□ **Etibar SEYİDAĞA,**
"Yeni Müsavat"

Mən müxalifətçi deyiləm, heç bir zaman da olmamışam. Əgər belə bir fikrim olsa idi, çoxdan bir-biri ilə dil tapa bilməyən qruplardan birinə qoşulardım. İqtidár nümayəndəsi də deyiləm. Əgər iqtidár nümayəndəsi olsa idim... il yarimdır sonuncu diplomatik xidmətimdən geri dönmüşəm, çoxdan bir işlə təmin olunardım. Demək, bu öz-özündə bir faktdır ki, mən heç birindən deyiləm.

Hərdən bir internet səhifələrinə baxıram və adamların bir-birinə "sənin filan faktını bilirəm", "sənin filan işindən xəberim var", "filan şeylərini ortaya qoyaram" sözlərini görəndə, oxuyanda dəhşətə gəlirəm. Demək, mən təqdən belə çıxır ki, sizin hər biriniz vətəndə olduğunuz vaxt bir-birilərinizə can deyib can eşitdiyiniz zaman hər biriniz digəriniz haqqında dar gün üçün kompromat toplayırdınız? İndi isə, gözünüz aydın, həmin "dar gün" gəlib çatıb. Bacardığınız qədər bir-birinizin zibillərini açın. Bir-birinizi biabır edin və görün, hansınız daha tez yixilacaqsınız. Mən SSRİ və inдиki dövrü üst-üstə gelməklə, 25 il xarici ölkələrdə yaşamışam. İran İslam İnqilabının canlı şahidiyəm, Əfqanistan müharibəsinin iştirakçısı olmuşam və çox məsələlərdən haliyəm, xəbərdaram. Vaxtilə kimlərin nə iş gördüyündən, hansı məzhebə qulluq etmələrindən xəbərdaram. SSRİ-nin çökeçök vaxtı çox məsələləri açıb deyə bilərdim, amma yixilana balta çalmaq bizim soyadımıza zidd olub və olacaq.

Kişi deyilən şəxs digər kişinin haradasa nəsə elədiyi səhvi və yaxud da dediyi sırrı aşikaranə surətdə açmaz. Qurban Məmmədov deyir ki, Ramiz Yunus, səni debata çağırıb filan faktlarını açaram. Vidadi İskəndərli Qurban Məmmədova deyir ki, səni debata çağırıb filan sırlarını açaram. Digər başqa birisi isə digərini hədələyir ki, səni filan faktlarını açıb tökərəm. Kişinin yanında baş kəsərlər, amma kişi ağızını açmaz.

Yuxarıda dediyim kimi, sovet dövrü herbi tərcüməçi işləyib, bir çox məsələlərdən, daha doğrusu, Sovet İttifaqının bütün fırıldاقlarından xəbərdar olmuşam. Amma... Sovet İttifaqı çökəndən sonra isə 17 il müxtəlif ölkələrdə Azərbaycan Respublikasının fövqəladə və selahiyətli səfəri vəzifələrində işləmişəm. 22 ildir ki, bu rütbəni daşıyıram. 4 ölkədə səfir olmuşam. Bunun da ikisini beynəlxalq təşkilat-

calet çekirəm.

Həə. Nə qədər məqamdır qırın bir-birinizi. Düşmən olun bir-birinize. Hamını, bütün digər millətləri güldürün özünüze. Hamı ile dost olun, birce öz millətinin nümayəndələ-

hum-qardaşlarının həm ölüsüne, həm də dirisinə dəysin. Elə özünlə birlikdə.

Mən xarici ölkələrdə işlədiyim zaman gördürüm ki, bir parça çörək üçün evindən-eşiyindən didərgin düş-

Qürbətdə belə bir-birini qıran azərbaycanlılar... - İsfəndiyar Vahabzadədən skandal yazı

"Kişi deyilən şəxs digər kişinin haradasa nəsə elədiyi səhvi və yaxud da dediyi sırrı aşikaranə surətdə açmaz"



"Mən o generalın sifətinə tüpürən kişinin oğluyam, ona görə sizə baxıb utanıram"

larda işləmişəm. Birincisi Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevre şəhərinin Avropa bölməsində, ikincisi isə Belorusda səfir işlədiyim zaman Azərbaycan Respublikasının MDB-de səlahiyyətli nümayəndəsi olmuşam. Bu isə artıq öz-özlüyündə nələri bildiyimdən xəber verir. Əgər mən ağızımı açsam, sizin bildikləriniz mənimkilərin yanındada heç nə olar. Yəni kimlər haqqında nələri bilirəmsə, hamısını açıb-tökəmliyəm? Mən o generalın sifətinə tüpürən kişinin oğluyam, ona görə sizə baxıb utanıram. Xə-

rindən başqa ("Qırıldıqca yorulduq və yorulduqca qırıldı").

Mən çoxdan bu barədə yazmaq istəyirdim.

Ramiz Yunus, internet çıxışlarının birində deyirsən ki, Bəxtiyar Vahabzadə yaxşı

müş bu müsibətli bədbəxt cavanlarımız nələr çekirələr. Lakin buna baxmayaraq bizim diaspor nümayəndələrimizin birinin dediyi söz o birinin boğazından keçmir. Öz səadətlərini uzaq Rusyanın, Sibirin şaxtalı çöllərində axtaran bu müsibətli bədbəxt cavanlarımızın arasında birlilik, məhrəbəngiliq yoxdur. Əksinə, bir-birilərinə nifrət, kin var. Bir-birimizi qırmaq, bir-birimizə nifrət etmək bizim qanımızdadır. Erməni diasporu Ermənistan səfirliliy üçün bina tikir, diplomatlar üçün maşınlar alırı, bizim diaspor isə səfirliliklərən umurdu. Mən illərlə çalışıb onları bir araya yığa bilmədim. Vətəndən üzü bəri elə bir-birimizi qıra-qıra gəlirik.

Qurban Məmmədov, deyirsən ki, mən vəkiləm, özü də sanballı vəkillərdənəm. Sənin bu başqalarına etdiyin ittihamlardan sonra, sənə kim inanar, özüne vəkil tutar, sərr verər?

Ay mənim bədbəxt milletim, axı nəyi böle bilmirsiz?

«O devrdən bu devrə qədər bir metr də olsun irəli getməmişik»

şairdir, amma yazdıqları dəyərinə, ona görə ki, hanısa iclasda Heydər Əliyevi dəstəkləyib. Mən məsələni xirdalamıram, sənin səviyyənə enmək də istəmirəm. Amma sənin dediklərinə bir söz deyirəm. Sənin də dediklərin ərməni qəbiristanlığında yatan yaxınlarının xaçına dəyəsin. Cəmi sənin ərməni qo-

calet İsfəndiyar Vahabzadə

«Zənn etmə ki, bu ərsdə avareye-nanız əvvəl nə idikə yenə biz şimdə həmanız»



"Dövlət başçısı müvafiq göstərişlər verib ki, xarici borcumuz artmasın, əksinə, azalsın"

Samir Şərifov: "Azərbaycanın xarici borcunun artmasının üç əsas səbəbi var" "Azərbaycanın xarici borcunun artmasının üç əsas səbəbi var. Bunlar devalvasiya ilə bağlı xarici borcun ÜDM-ə nisbətin artması, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı verilən dövlət zəmanətidir".

"APA-Economics" xəber verir ki, bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitesinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

S. Şərifov qeyd edib ki, Maliyyə Nazirliyi kifayət qədər ehtiyatlı borclanma siyasetinin həyata keçirilməsinin tərəfdaridir: "Dövlət başçısı müvafiq göstərişlər verib ki, xarici borcumuz artmasın, əksinə, azalsın. Qeyd edim ki, son iki il ərzində Azərbaycanda həyata keçirilən islahatlar makroiqtsası vəziyyətin sabitləşməsinə, dayanıqlı bündə siyasetin aparılması münbit şərait yaradıb. Bunun hesabına sosial məsələlərin həlli mümkün olub. Etiraf etmək lazımdır ki, son iki-üç il Azərbaycan üçün çox ağır və sınaq illeri olub. Həmin illər ərzində etiraf edək ki, biz müəyyən xərclərə getmeli idik. Maliyyə-bank sektorunda yaranmış problemlərin həlli üçün böyük məbləğdə vəsatlı xərcləib. Bizim borcumuz xarici valyutada götürülür. ÜDM isə 3 il bundan əvvəl manatla ifadə olunurdu, məzənnə də bəlli idi. Devalvasiyadan sonra bizim ÜDM dollarla ifadədə azalıb. Xarici borcumuz ÜDM-ə nisbəti iki dəfə artıb".

Nazir xarici borcun artmasının ikinci səbəbini də açıqlayıb: "Maliyyə-bank sektorunun sağlamlaşdırılması, xüsusiələ "Azərbaycan Beynəlxalq Bankı" ASC-də olan maliyyə cəmiyyətlərinin nəticəsində dövlətə gələn böyük zərbe ilə bağlıdır. Azərbaycan dövləti bankın əmanətçilərinin qorunması məqsədile bankı xilas etmək qərarına gelib. Nəticədə bankın heç bir əmanətçisine zərər dəyməyib. Diger tərəfdən, bankda xidmet olunan digər təşkilatlara da ziyan gəlməyib. Beynəlxalq Bank son vaxtları ifrat dərəcədə yüksək faizlərlə borçlanıb. Xarici kreditörler da bu banka dövlətə məxsus bank kimi baxırdılar. Həlbuki dövlətin bankdakı payı 50,2 faiz idi. Əslində səsverme zamanı pay 66 faizdən yuxarı olmalıdır. Yəni 50,2 faiz səs elə də böyük səs deyil. Buna baxmayaraq, beynəlxalq imicim nəzərə alaraq həmin ərefədə müüm transmilli layihələrin keçirilməsi də nəzərə alınaraq, xüsusiələ "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi üçün biz borçlanmaya getdik. Biz xarici kreditörlərə qarşı tədbir görseydik, bu bizim üçün acı nəticələnərdi. Dövlət xarici banklar qarşısında öhdəlikləri öz üzərinə götürdü. Bu gənə qədər bankın kreditörlər qarşısında borcunu 20 faizə qədər azaltmışq. Bu da uzunmüddətli danışçılar nəticəsində əldə edilib. Bir qrup kreditör var ki, bu məsələnin tənzimləməsi şərtləri ilə razı deyil. Lakin biz professional şirkətlərlə işləyirik. Həmin maliyyə sağlamlaşdırılması ilə bağlı 2,3 milyard dollarlı dövlət öz üzərinə götürüb. Təkcə bu tədbir hesabına bizim borcumuz 31 faiz artıb".

Samir Şərifov xarici borcun artmasının üçüncü səbəbin "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi ilə bağlı olduğunu bildirib: "Bu layihə ilə bağlı "Cənub Qaz Dəhlizi" şirkətinin 6 milyard dollarlıq borçlanması yaranıb. Layihə ilə bağlı əsas risklər tikinti ilə bağlıdır. Kreditörler düşünür ki, qaz alicilərə satıldıqda artıq daxil olmalar olacaq. Bunun hesabına xarici kreditörler da arxayımlaşır ki, maliyyə axını olacaq. Buna görə xarici banklar tikinti müddətində zəmanət tələb edirlər. "Cənub Qaz Dəhlizi" şirkətinin xüsusi yaradılmış şirkətdir ki, onun aktivləri yoxdur. Məhz buna görə də xarici banklar da şərt qoyular ki, kredit ayrırlarken dövlət zəmanəti verilsin. Dövlət də zəmanəti o şərtlə verir ki, layihə ilə bağlı problem yaranısa, dövlət müdaxilə edəcək və o pulları ödəyəcək. Biz dövlət borcunu ödəyərkən orta hesabla 10 faizə yaxın şərti öhdəlik yaradıq. Bunu dövlət borcunun məcmu məbləği daxilində edirik. Buna görə də nəticədə 5 milyard dollarlıq borçlanma varsa da, bu şirkət müqavilə imzalayır. Biz də əger zəmanət sazişinə imza atıraqsa, borcumuzu 10 faiz artırırıq," - deyə S. Şərifov qeyd edib.



Kaledoniyada yaşayan soydaşlarımız haqqda

Zamin HACI
 zaminhaci@gmail.com

"Düzəlib hər yarağımız,
 Qalib saqqal darağımız"
(Azerbaycan ata sözü)

Bəsizim şortlikli qızı geyindirməyə qarışdı, olduqca ciddi dövlətçilik hadisəsinə lazımi diqqət yetirmədi. Nazirlər Kabinetin bayraqımızın şaquli asılış qaydaları haqqda qərara nəhayət düzəlisədir. Bu qərarı 2005-ci ildə hansısa sarsağın üzündən səhv köçürməsdülər və millət gırinc qalmışdır. Çünkü sənədə əsasən hardasa bayraqımızı şaquli assan gərək mavi zolaq solda qalayırdı. Bu isə heç bir məntiqə uyğun gəlmirdi, təzədən bayraq düzəltən yaşıl zolaq yuxarı qalxmış olurdu. Nəticədə azı 13 il bizdə islahatlar olmadı, korupsiya ilə mübarizə longıldı, yetimlər qoqalsız, xəstələr həkimlər, uşaqlar pamperssiz, müstəntiqlər rüşvətsiz, müəllimlər duxisiz, jurnalistlər yuxusuz qaldılar.

Şükür. Gec olsun, güc olsun. Nəhayət, bu qərar düzəldilibdir və inden belə bayraqımızı şaquli asanda mavi zolağı sağda saxlaya bilerik. Yəqin ki, bu qərari yeni baş nazirimiz Novruz müəllimin möhtəşəm fəaliyyətindən bir pillə saymamış. Köhnə baş nazirin bayraqı düz asmağa da qabiliyyəti çatmadı, yaxşı canımızı qurtardıq (hərçənd adam qorxur Arthur müəllim təzədən qayidib baş nazır ola. Çünkü bir dəfə təxminən bu formada işdən uzaqlaşış qayılmışdı).

Bayraq işi sizə zarafat gelməsin. Bayraqları bayraq yanın üstündəki qandır - şair nəhaq deməyibdir. Örnək üçün, bu yaxında mən özüm üçün görün nəyi keşf elədim. Amerika prezidenti Tramp və Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR) sədri Kim Çen İn müəllim Sinqapurda görüşürdüler.

Burada bir haşıye çıxmış. Hər dəfə bu qısaltmanı - KXDR-i görəndə ele bilməm nəsə AXC-nin bir qanadı, Klasik Xalq Cəbhəsi Partiyası, ya da Büttöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından söhbət gedir. Bizdə belə çoxlu cəbhələr vardır. Hamısı rəhmetlik bəyin - Əbülfəz Elçibeyin qayub getdiyi demokratik irlərin nəticəsidir. Ele adamlar yetişdirib getdi ki, hamısı indiyəcən onun yolundadırlar, millətə sədaqətlə xidmət edirlər. Elçibeyin sayəsində biz rus qoşunlarını ölkəmizdən çıxardıq, ancaq qalan bütün sovet ərazilərdə rus orduları qalır. Türkmenistanda, Gürcüstanda, Latviyada, Litvada, Estoniyada, Qazaxistanda, Ukraynada və başqa yerlərdə rus orduları doludur. Doğrudur, bizdən gədən rus ordusunun əvəzində erməni qoşunları gəldilər, ancaq bu, müvəqqəti haldır. O bəzi tikinti yerində yazılan fəson: "Müvəqqəti narahatlılığı görə üzr isteyirik". Ya da belə: hər şeyin zamana ehtiyacı vardır. Həmçinin hazırda 2 milyon rus gəlib bizdə iş arxar, çünkü dolana bilmirlər. Milli valyutamız yaradıldı, test üsuluna keçdiq, dilimiz türk dili oldu. Burada da cupbulu problemlər var, çünkü manat bir neçə devalvasiyadan-zaddan sonra şəlpəyə dönübüdür, testi Misir ejdahası uddu, dilimiz də çoxdan yerinə - hara qoymaq lazımdı. Bir də deyirlər rəhmətlik bəy hakimiyyət istəmirdi, onu zorla qoymuşduq, ancaq başa düşmürəm, 1998-ci ildəki prezent seçkilərində niye iki ayağını bir başmağaya dirəyib təzədən prezent olmaq fikrine düşmüşdə? Axırdı da ele elədi ki, boykot olsun, heç kim getməsin. Yəqin o vaxt da xalq məcbur eleyirmiş. (Haşıye Elçibey müsabiqəsinə təqdim edilmək üçündür).

Qayıdaq Tramp-Kim görüşünə. Orda ABŞ və KXDR-in bayraqları yanaşı qoyulmuşdu, mən onların bənzərliyinə heyrətləndim. Az qala qarışq düşəcək qədər eyni idilər: qırmızı, aq, göy zolaqlar, ulduz. Hətta qırmızı və göyün çalarları da eynidir. Bu da onu göstərir ki, mahiyyət etibarilə dünya üçün KXDR və ABŞ eyni dərəcədə bəladır.

Bizim bayraqın da oxşarları var. Misal üçün, Liviya bayraqı. Yalnız mavi zolaq əvəzinə onlarda qaradır, çünkü Qədafi kimi lideri itirib günü qara olublar. Ya da Okeaniyada Yeni Kaledoniya adlı dövlətin bayraqı. Bu kaledoniyalılar bəlkə də vaxtilə bizdən qacış getmişlər - kokos qozu yığmağa. Orda paxilliqdan bir-birinin qayığını deşib məcburən adada qalıblar. Çünkü Yeni Kaledoniya bayraqı yuxarıdan aşağı bütün zolaqları ile tam bizim bayraqdır. Yalnız bunlarda ay-ulduz yerinə şəxə taxılmış kabab təsviri qoyulubdur. Bizim kabab həvəsimizi nəzərə alsaq, bu da bir daha kaledoniyalıların ulu babalarının azərbaycanlı olmasını təsdiqləyir.

İşgalçi ölkədən Rusiyaya qarşı növbəti de-mars

Ermənistannın yeni baş naziri Nikol Paşinyan hələ ki Rusiya ilə Qorb arasında vurnuxmaqdadır. Bir "əli" ilə Rusiyadan tutub, o biri "əlini" Qorbın sixacığına umid edən Paşinyan hazırda buna necə nail olmağın yolunu arayır. Çünkü indilikdə Azərbaycana qarşı durmaq üçün işgalçi ölkədən ötrü ən optimal yol bu görünür. Orta perspektivdə isə sözsüz ki, əsas hədəfi Avropa, ABŞ-dir.

Bu arada N.Paşinyanın iyulun 11-12-də Brüsseldə NATO sammitində iştirak etmək niyyətində olması haqqda xəber yayılıb. "Yeni Müsavat" "Report" a istinadla bildirir ki, bu barede "Jamanak" qəzeti yazıb. "Ermənistan baş nazirinin NATO sammitində iştirakı əsasən vacibdir. Ermənistan KKTMT üzvü olsa da, rəsmi İrəvan NATO-nu tərəfdəş təşkilat və ölkənin təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq kimi görür", - deyə Ermənistan hökumətindəki mənbələrdən biri bildirib.

Fikir verildi, Paşinyan hökumətində NATO artıq Ermənistanın "təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq və tərəfdəş təşkilat" kimi qəbul olunur. Halbuki belə bir təhlükəsizlik qarantını Ermənistana illərdir məhz Rusiya təmin edir. Nəinki təmin edir, Ermənistan Moskvanın regionda əsas hərbi qalası, faktiki, quberniyasıdır. İndi bu reallığın fonunda iddia eləmək ki, NATO Ermənistanın təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdəş və etibarlı müttəfiqdir, bu, artıq Rusiya'nın bostanına daş atmaq deməkdir, ona qarşı növbəti de-marsdır.

Qeyd edək ki, az önce N.Paşinyan rəhbərlik etdiyi hökumətin ölkənin xarici siyaset kursunu dəyişmək fikrindən olmadığını, Rusiya ilə bağlanan bütün beynəlxalq müqavilələrə sadiq olduğunu deyib. Ola bilsin, bu, "iki stulda" oturmaq siyaseti aparan erməni baş nazirin Rusiyaya hesablanmış növbəti nəbzə yoxlanışı, yaxud günün birində Ermənistən öz ağasını asanca Qərbe dəyişəcəyi fikrinə rəsmi Moskvani ididən psixoloji cəhətcə hazırlamaq cəhdidir. Yəni açıq-aşkar görünür ki, işgalçi ölkə Paşinyanın hakimiyyətə gelişli ilə özünü təzədən satışa çıxarmaq isteyir - həm də daha baha qiymətə.

Hər halda, öz komandasını müstəsna olaraq, "Amerika uşaqları"ndan, hətta Rusiya-nı nifret bəsləyenlərdən (məsələn, təhsil naziri) quran, Rusiyanın adamlarını isə vəzifələrdən qovan (məsələn, Baş



İrəvanın Kremlə qarşı "U gedisi" - qorxulu NATO oyunu, Qarabağın sans pəncərəsi

Putinə sədaqət andı içən Nikol Paşinyan Alyansın sammitinə hazırlanır; Ermənistan özünü təzədən "satışa" çıxarıır, Moskvanın və Bakının reaksiyası nə olacaq?..

Qərargah rəisi Movses Akopyan) Nikol Paşinyanın Kremlə gizli kin-nifret bəslədiyinə, qərbə olduğuna ekspertlər emindir. Moskvada da artıq bunu bilirlər. Sadəcə, Rusiya-nı satmaq üçün münasib zəmin yetişmədiyi üçün Paşinyan elüstü Soçi'də Putine sədaqət andı içdi, Ermənistanın "nala-mixa vuran" baş nazirinə ağırlı qulaqbırması vermesi üçün heç bir subyektiv əngel qalmayacaq.

Məsələyə rəsmi Bakının reaksiyası da maraqlı ola bilər. Hələ ki Azərbaycan prezidentinin NATO sammitində iştirak edib-ətməyəcəyi bərədə məlumat yoxdur. Ancaq İlham Əliyev Alyansın sammitinə qatılma da, qatılmasa da, bu, Rusiya-Azərbaycan münasibələrinə xələl gətirməz. Çünkü Rusiyaya münasibətə ikiüzlü və nankor siyaset aparan İrəvanın fərqli olaraq, balanslı xarici siyaset yürüdən Bakı Moskva ilə münasibətlərdə daima səmimi və açıqdır.

Ermənistan isə "örtülü bazar" a girişib. "Örtülü bazar"da dəstluq pozar". Bu, gec-tez olacaq. Ona görə ki, N. Paşinyanı bəh-bəhələ hakimiyyətə gətirən xarici qüvvə ona və elədiyi böyük maliyyə dəstəyinin qarşılığında mütləq seçim tələb edəcək. Əlavə edək ki, Azərbaycan prezidenti NATO sammitinə qatılmamaqla Paşinyanı Moskva qarşısında bir az da qəliz duruma sala, onu Kremlin qəzəbinə daha tez tuş edə bilər. Ermənistanın populist baş nazirinə qarşı en effektli "peyvənd" in tətbiqi üçün isə Azərbaycan ordusunun Qarabağda irəliləməsinə cəmi 4-5 günlük fırsatı tətbiq etməlidir. Doğrudur, Bakı Moskvanın bunu ilk növbədə öz məraqları naminə edəcəyini nəzərə almalı olacaq. Ancaq bizim üçün nə fərqi? Əsas odur ki, işgalədəki torpaqlarımız azad olunsun. Yolu önemli deyil. Necə deyərlər, bu, elə məsələdir ki, hədəf istənilən vasitəni doğruldur... □

Siyaset səhəsi,
"Yeni Müsavat"

“Erdoğanın Türkiye'ye üçün gördüyü büyük işçiler heç kim inkar ede bilməz. Tərəflə də, tərəfsiz də AKP iqtidarıının Türkiye Cümhuriyyətinə düzən və rifah götirdiyini bilsə. Ölkəmizdə seçimlər hər zaman xalqın iradəsi ilə keçirilib. Bu gün də açıq meydandır və müxalifət sərbəst siyasi mübarizə aparır. Çox təessüf ki, bugünkü Türkiye müxalifəti ölkənin güclənməsinin əleyhinə olan qüvvələrlə işbirliyindədir. Bu kürsü sevdası Türkiyəyə yaxşı heç nə vəd etmir”.

Bu sözləri musavat.com-a açıqlamasında Türkiye Cocuq Oyunları Federasiyasının başçısı, prezident Rəcəb Tayyib Erdoğanın dayısı oğlu Mehmet Mutlu deyib.

M. Mutlunun sözlərinə görə, CHP PKK terror hörgütü ilə çiyin-çiyinədir: “Özlərini Atatürkün partiyası adlandıran CHP mənsubları Atatürkü qurdugu Türkiye Cümhuriyyətinin təməllərini sarsıtmak isteyən qüvvələrlə işbirliyi quraraq ölkənin gələcəyi ilə ilgili təhlükəli planlar qurmaqdalar. Bu ölkənin terrordan necə böyük ziyan çəkdiyini vətəndaş çox yaxşı bilir. Yalnız öz siyasi iddialarını gerçəkləşdirmək üçün ölkəni təhlükəyə atan insanlara eminəm ki, vətəndaş seçki günü öz təpkisini verəcək. Bu gün Türkiye yenə də terror təhdidi ilə üz-üzədir. Durum iqtidarlarla müxalifətin el-ele verib ölkənin təhlükəsizliyini möhkəmləndirməyi tələb etdiyi bir zamanda müxalifətin iqtidara gelmək üçün həmin qüvvələrlə əlbi olmasa çox utancvericidir. Türkiyənin ətrafi sarılıb, dünya gücləri hər vasitə ilə Türkiyəni kənar savaşlara sürükleməklə ölkənin siyasi, sosial-iqtisadi həyatına zərbə vurmaq isteyirlər”

Mehmet Mutlu

“Türkiyənin ətrafi sarılıb, dünya gücləri hər vasitə ilə Türkiyəni kənar savaşlara sürükleməklə ölkənin siyasi, sosial-iqtisadi həyatına zərbə vurmaq isteyirlər”

kəmizi iç-dışdan sarsıtmak planlarını işə salıblar. Türkiye Cümhuriyyətinin böyümesi, güclənməsi onların maraqlarına qətiyyən uyğun deyil. Türkiyənin hədəfləri isə bu coğrafiyanı gücləndirmək, beynəlxalq güclərin xalqların iradəsinin əksinə olaraq formalasdırıqları siyasetlərinin qarşısında durmaqdır. Günümüzdə Türkiyəni böyük manada Qərbə qarışdırmağa gətirən məqam budur”.

Mehmet Mutlunun fikrincə, Türkiyənin zəifləməsi region ölkələrinə ciddi problemlər yarada bilər: “Dünyanın enerji qaynaqlarının yaridan çoxu bu bölgədə yerləşdiyi üçün buraya hər zaman hədəfdədir. Heç ki-mə sirr deyil ki, Orta Doğuda gedən savaşın məqsədi xalqlara demokratiya getirmək deyil,

oradaki zənginliklərə sahib olmaqdır. Bu qədər zənginliklərə sahib olmalarına baxmayaraq müsəlman ölkələri sıxıntı içərisindərlər. Bitməyən savaşlar ölkələr üçün çözülməsi uzun zamanlar alacaq problemlər yaradıb. Türkiyə bu prosesi durdurmaq üçün ilk gündən çalışmaqdır. AKP iqtidarı Türkiyə sərhədlərində terrorla mücadiləyə böyük paralar xərcləyib. Hərbi qüvvələrimizin itkiyi var və təessüf ki, bu savaş hər gün şəhid və qazilərimizin sayını artırır. Türkiyə dövləti savaş bölgələrindən didərgin düşən milyonlarla insana qucaq açıb. Amma bizim xalqımız qacqın, köckün həyatı yaşıya bilməz. Türkiyə dövlətini zəiflətmək istəyənlərin əsas məqsədlərinən biri də ölkə içərisində köç yaratmaqla daxili nizamı poz-

maqdır. Türk milleti buna heç zaman imkan verməyəcək”.

Durum yetərinə gərgin olsa da Mehmet Mutlu 24 iyun seçimində Rəcəb Tayyib Erdoğanın yenidən prezident seçiləcəyinə şübhə etmir: “Türkiyə vətəndaşları Türkiyəyə qarşı oynanılan oyunların hamisini pozacaq. Heç kimin buna şübhəsi olmasın. Bu millet heç zaman basqı altında qalmayı qəbul etməyəcək. 24 iyun seçim tarixə öz çıxarları üçün Türkiyənin gələcəyini təhlükəyə atmaq istəyənlərin məglubiyyət günü



“Qəlebə AKP-nindir”

Sükut gününün iki sualı

Zahid SƏFƏROĞLU
 zsafaroglu@gmail.com



B u gün Türkiyədə seçki öncəsi sükut günüdür. Sabah dünyamın, öncəliklə də prezident R.T. Erdoğan iqtidarıının davamını arzulamayan Qərbin gözü Türkiyədə olacaq. Baş elektorat neçə, hakim partiya və onun lideri ilə “Yola davam” deyəcəkmi? Deməlidirimi?

Birinci suala cavab təxminən sabah bilinəcək. Ona görə “təxminən” ki, seçimlərdə 2-ci tur da istisna deyil. İkinci suala gəlincə, ona cavab üçün AKP-nin iqtidarda olduğu 16 ilə görədürü işlərə ümumi nəzər salmaq və daha üç suala cavab tapmaq gərəkir: 1. Bu müddətdə insanların rıfahi və təhlükəsizliyi yaxşılaşmışdır? 2. Türkiyənin iqtisadi, siyasi və hərbi qüdrəti və bunların məcmu yekunu olaraq dünyada və regionda söz sahibliyi, nüfuzu güclənibmi? 3. Dostları artıbmı, düşmənləri çoxalmayıb ki?

Öksər müşahidəcılər görə, sualların cavabı daha çox müsbət işarəlidir. Daha dəqiqi, hazırlıq iqtidarı mümkün olmayış. Biz bu gücü Çanakkala savaşında, Qurtuluş mücadilələrində görmüşük. 24 iyunda türk xalqı bu şər gücərə gərəken cavabı verecekdir. Bununla bağlı heç bir əndiəm yoxdur. Seçki prosesi başlayandan xalqla iş-işeyik. Həm siyasi partiyalar daxilində, həm xalq içərisində hansı proseslərin getdiyini çox yaxından izləmək imkanımız olub. Siyaset meydanlarda vətəndaşa vəd vermək olmur. Əsas məsələ o vədi yerinə yetirməkdir. Türkiyə vətəndaşları bu gündə müxalifətin iqtidarı olduğu dönmələrin ağır günlərini unutmayıb.

Təkcə sosial şərtləri müqayisə etsək farq yerlərə göy qədərdir. Bu ölkənin xeyrinə bir mismar vurmayışlarının ölkəyə rifah getirən AKP iqtidarı sorgulamağa mənəvi haqqı yoxdur. 16 ilə xalq məhz vətəndaşa xidət etdiyi üçün AKP-ni iqtidara saxlayıb. Bunu təkcə Türkiyə vətəndaşları deyil, bütün dünya bilir. Ona görə də vətəndaş bu seçimde də AKP-nin haqqını verəcək, ölkəni bölmək, parçalamaq, zəiflətmək istəyən güclərin oyununa getməyəcək”.

□ Aygün MURADXANLI,
 musavat.com

nin işgal olunmuş ərazilərdən çıxarılmış olduğunu diqqətə çatdırıb, işgal faktının davam etmesinin regionda sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayıb: “Ermənistən sülhdən danışırsa, təhlükəsizliyə də öhdəlik dəşimalıdır və öz qoşunlarını işgal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır”.

İnsanlararası temas məsələsinə toxunan nazir bildirib ki, Azərbaycan Dağılıq Qarabağ erməni və azərbaycanlı icmalarının əlaqəlerinin təşviq edilməsini dəstəkləyir.

E. Məmmədyarovun sözlərinə görə, “Şahdəniz 2” layihəsi üzrə işlər 99%, Cənubi Qafqaz boru xətti üzrə 100%, TANAP ttp://apa.az>tag/TANAP üzrə 94 % və TAP layihəsi üzrə 75 faiz başa çatıb: “Tikinti işlərinin son fazası sürətlə gedir. TAP-in Yunanistan hissəsi bu ilin noyabrında başa çatacaq və 2020-ci ilə qədər layihə kommersiya baxımdan hazır olacaq”.



Qaz Dəhlizinin açılışının həyata keçirildiyini və TANAP layihəsinin rəsmən işe düşdüyünü söyleyib.

E. Məmmədyarov Al ilə Azərbaycan arasında viza liberallaşdırması məsələsinə də toxunub və bu sahədə əməkdaşlıq kontekstində mühüm imkanlar yaratdığını deyib. O, Cənub

O, Dağılıq Qarabağ münaqişəsində dənişərən “Şərq Tərəfdaşlığı” çərçivəsində bu qəbilədən olan real təhlükəsizlik təhdidinin əməkdaşlığı ciddi xələl getirdiyini deyib. Nazir Ermenistan xarici işlər nazirinin sülhdən dənişdiyi halda, bu ölkənin ilk növbədə öz qoşunları-

Mövzuya aid dəha bir maraqlı detal: geosiyasi ekspertlərə görə, daxili bazarı yaxşı inkişaf eləmiş, xammal ixracından (idxlə yox!) asılı olmayan dövlətlər qat-qat dayanıqlı olur, çünki öz gələcəklərini nəzarətdə saxlaya bilir. Qardaş Türkiye bu mənada son illər öz daxili bazarını əhatə miyyəti dərəcədə möhkəmlədə bilib. Hətta özünün hərbi sənaye kompleksini xeyli inkişaf etdirib, mühüm silah satıcısına çevrilib, AES tikintisine başlamaqla, TANAP-la özünün xaricdən energetik asılılığını azaltmaq yönündə tarixi addımlar atıb.

Demək, AKP dövründə Türkiye dövləti dəha da möhkəmlənmiş sayıla bilər. Bura PKK terroru ilə uğurlu mübarizəni də əlavə ełsək, 24 iyun seçimlərinə hakim partiya və Erdoğanın heç də pis göstəricilərle getmədiyi qənaəti yaranar. Qalır seçicinin qərarı...

Iyünün 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 il tamam olur. Bu önemli yubiley günü ilə bağlı Azadlıq meydanında möhtəşəm hərbi parad keçiriləcək. Artıq paradla bağlı görülen işlər yekunlaşmaq üzərədir.

Müdafîe naziri Zakir Hesənovun günler önce keçirdiyi mətbuat konfransında dediklərindən çıkış edərək bu parادın möhtəşəm olacağını düşünmək olar. İctimaiyyətin yüz illiklə bağlı keçiriləcək hərbi para-da marağı olduqca yüksəkdir. Həmin gün təcavüzkar Ermənistən bir daha Azərbaycan ordusunun gücünə şahidi olacaq. Eyni zamanda son illərdə alınan müasir texnikalı silahlardan nümayişi etdiriləcək ki, bundan ermənilərin təlaşa düşəcəyini təxmin etmək çətin deyil.

Azerbaycan müxəlifinən paradla bağlı, eləcə də paradda iştirak edib-etməyeçiyi bərədə bir neçə partiya sədrindən mövqə alırdıq.

ADP Sədri Sərdar Cəlaloğlu bildirdi ki, bu paradda ikinci dəfə olaraq türk hərbi birləşmələri də iştirak edəcək: "Son vaxtlar Azərbaycan-Türkiyə konfederasiyasının yaradılması ideyamla bağlı mənə qarşı hücumlar var. Bu ideyanın mahiyyəti vahid ordunun yaradılması, vahid xarici siyasetin aparılmasıdır. Konfederativ birlik bir və ya iki məsələ üzrə dövlətlərarası ortaq fəaliyyətin yaradılması deməkdir. Türk ordusunun bu gün hərbi paradda Azərbaycan ordusu ilə bir yerdə iştirak etməsi de-faktı Azərbaycanla Türkiyənin faktiki konfederativ əlaqələrdə olduğunu sübutu deməkdir. Sadəcə, bunu elan etmək lazımdır ki, biz konfederasiya yaradırıq, her iki ölkə vahid ordu yaradacaq, vahid siyaset aparacaq. Bu paradin mənim üçün müstəsna əhə-

Müxalifət hərbi paradi izleyəcək - 3 rey



Sərdar Cəlaloğlu: “Bu paradın mənim üçün müstəsna əhəmiyyəti var”

Tural Abbaslı: "Hərbi paradımızı qürrurla izləyəcəm"

Xəzər Teyyublu: "Burada siyasi müxaliflik etmək olmaz"

miyyeti var. Parada dəvet olunsaydıq, mütləq gedərdim. Dəvet olunmasaq da, telekanallardan mütləq izleyəcəm. Bir siyasetçi kimi ordumuzun vəziyyəti mənə də maraqlıdır. Hərbi texnikamızla tanış olmaq hər bir vətəndaş kimi mənim üçün də böyük maraqlı kəsb edir".

AĞ Partiya başqanı Tural Abbaslı partiyası üçün Qarabağ və Azərbaycan ordusu məsələsinin keçilməz “qırımı-zı xətlər” olduğunu bildirdi: “Bu, bizim üçün ümummilli məsələlerdir. Burada iqtidar-müxalifət məsələsi ola bil-məz və olmamalıdır. Milli ordumuz bizim qürur yerimizdir.

Biz bu gün burada rahat şəkil-də yaşaya biliriksə, bu ordu da vətən uğrunda qanlarını axıdan əsgərlərimiz və şəhidlərimizin hesabınadır. Torpaqlarının 20%-i işğal altında olan bir dövlətin hərbi paradının əhəmiyyəti 2-5 qat artır. Bu para-da necə ki, bizlər və Azərbaycanın dostları izləyecək, ele

de düşmənlərimiz izləyəcək. Odur ki, biz bu günde düşmənə milli birlik nümayiş etdirməliyik. Qarabağ və müstəqillik məsələsində dünyaya milli orduımızın hərbi gücü ilə yanaşı, siyasi birliliyimizi də nümayiş etdirməliyik. Hər kəs bilmelidir ki, bizim üçün əsas məsələnindan Qarabağa yollandı, uğurlu əməliyyatlar keçirdi. İnanıram ki, hərbi parad işgal olunmuş torpaqlarımızı azad etməyə kömək edəcək. Ordu məsələsi ele bir məsələdir ki, burada siyasi müxaliflik etmək olmaz. Müstəqil milli ordumuza yalnız işğal edilmiş rayonlarımızı azad etmək yaraşır, qəlebə və şərəf yaraşır. Çalışacam telekanaldan izləyim".

le Vətən, millet məsələsidir, gerisi təfərrüatdır. Odur ki, ayın 26-da mən də həm siyasi partiya rəhbəri kimi, həm də səravi vətənpərvər vətəndaş kimi herbi paradımızı qürurla izləyəcəm. Təbii ki, imkan olsa canlı izləmək istərdim. Ancaq adətən parad yarıqapalı keçirilir deyə canlı izləmək imkanları mehdud olur. Belə olacağrı təqdirdə televiziya vasitəsilə izləyəcəm. Yaşadığım ərazi paradin keçiriləcəyi yere nisbətən yaxındır deyə Hərbi Hava Qüvvələrinin göstərəsini eyvandan canlı izləmək imkənim olacaq. İstənilən halda milli ordumuzu, onun zabit, gizir və əsgər heyətini yaranmalarının 100 illik yubileyi münasibətlə təbrik edirəm, onlara qələbə arzulayıram".

KXCP sədrinin müavini Xəzər Teyyublu belə tədbirlərin hər kəs üçün maraqlı olduğunu qeyd etdi: "Dövlətçilik baxımından ordunun qüdüs

ADP sədrinin müavini Həsrət Rüstəmov bunları dedi: "Ordu bizimdir, qürur yerimiz, dövlətimizin və xalqımızın əsas dağayıdır. Mən ehtiyatda olan zabitəm, ordumuzun çox məsuliyətli və çətin bölümündə vaxtılıx idmət keçmişəm. Ordunun bütün problemləri və üstünlükleri ilə tanışam. Hərbi paradi məmənuniyyətə izləyəcəyəm. Əlbəttə ki, hakimiyətdə siyasi uzaqqörənlik və dövlətçi şüuru olsa, müxalifet partiya rəhbərlərini de parada hörmətli bir yer verməklə dəvət etməlidir. Ordunun güclü olması, hakimiyətdə kimin olmasından asılı olmayaraq, yalnız dövlətin və xalqın maraqlarının keşiyində durması dövlətin mövcud olmasına əsas şərtidir. Yeri gəlmışkən, fürsətdən istifadə edib Sılahlı Qüvvələr Günü münasibətlə bütün əsgərlərimizi təbrik edirəm. Allahdan ordumuza salamatlıq, güc-qüvvət və qələbə arzulayıram".

Cavanşır ABBASLI, “Yeni Müsavat”

Payızda parlament seçkisi olsa, müxalifət qatılarımı...

“Hakimiyyət daxilində aparılan xərif təmizləmə əməliyyatı parlamentdə də keçirilməlidir”

Pazıda növbədən kənar parlament seçkilərinin keçiriləcəyi haqda yenidən məlumatlar yayılmışdır. Hakimiyətə yaxın mənbələrdən verilən xəbərlərdə deyilir ki, noyabr ayında seçkilərin keçiriləcəyi istisna deyil. Milli Məclisdə hazırda 6 deputat yerinin boş qaldığını da nəzərə alsaq bütövlükdə növbədən kənar seçkilərə gedilməsi mümkün variantlardan biri sayılır.

Bəs müxalifət partiyaları ləndirilib".
payızda növbədən kənar parla-

AĞ Partiyanın sədri Tural Abbaslı da hesab edir ki, növbədən kənar seçkilər keçirilə

edirəm ki, partiya rəhbərliyindəki siyasetçilər belə hallarda təşkilatlılıq edərək lazımi addımları ata biləcək təcrübə və bacarığa sahibdirlər. Onu da qeyd edim ki, heç bir halda AĞ Partiya olaraq seçenekləri boykot etmək fikrimiz yoxdur və boykotu çox zərərli siyasi gediş hesab edirik. Sonda onu da qeyd edim ki, hakimiyət indiki parlamenti nə qədər tez istefaya göndərsə o qədər yaxşı olar. Ən azından parlamentin indiki tərkibi və bir çox deputatların mətbuatda işıqlanın bərbad fikirlərini göstərmək belə bir addıma tam əsas verir".

ADP sədrinin birinci müavini Həsət Rüstəmov isə qeyd etdi ki, yeni parlament formalasdırılması lazımdır: "Seçkiler olarsa bizim iştirakımız məsələsinə gəlincə, bu məsələdə son qərar partiyanın rəhbər strukturlarındaki müzakirələrdən sonra veriləcək. Biz istənilən halda seçkidə iştirakın tərəfdarıyız. Keçilən təcrübə

Bələ vəziyyətdə ölkə həyata
üçün vacib olan parlamentin
seçkisinə gedilməsi nə dərəcədə
cədə realdır bilmirəm. Əger iqtidarı
etdikdə isə xalqla iş aparmaq
mümkün olur, seçkilərdəki po-
zuntular haqqında faktoloji
əsaslar əldə edilir və sair. Elə
hesab edirəm ki, parlamentin
seçkilərində prezident seçki-

sindən fərqli olaraq daha çox siyasi təşkilat iştirak edəcək. Yeni boykotcular bu seçkiləri boykot etmeyəcəklər. Çünkü bu seçkide nəzəri olaraq mandat əldə etmek imkanı 125 dəfə yüksəkdir. Yeni prezident mandati birdir, parlament isə 125 yerdür".

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə bildirdi ki, qanunvericiliklə parlament seçkiləri 2020-ci ildə olmalıdır: "Həzirdə ölkə siyasi mühitində ela bir sisəsi canlanma vaxtdır.

AMİP katibi Əli Orucov isə bildirdi ki, iqtidár dünyada, regionda və ölkədə gedən prosesləri düzgün analiz edərək mövcud reallıqları nəzəre alıb, erkən parlament seçkilərinə getməlidir. İndiki tərkib zamanla və siyasi proseslərin gedisi ilə nəinki ayaqlaşdırıbmır, hətta sürətli dəyişikliklərə və inkişafə engel olunur. "Parlament üzvlərinin böyük ekseriyəti yorulub, iş əmsallarını itirib, müasir dövrün tələblərinə cavab verə bilmir. Hətta

hərəkətləri, düşüncələri, fəaliyyətləri ile cəmiyyətdəki nərazılıqları daha da körükleyir, öz bəyanatları ile qızışdırıcılıqla məşğul olurlar. Bu isə nəticə etibarı ilə qarşı duran düşərgələr arasında, elecə də cəmiyyətdə gərginliyə rəvac verir.

Prezident seçkilərindən sonra yeni formalasən kabinet gözləntiləri tam qarşılıya bilməsə də, bəzi kabinet üzvlərinin innovasiyaların tətbiqinə səy göstərdiyini görmək mümkündür. Lakin dövlət hakimiyət qolları bütöv bir mexanizm kimi bir-birini tamamlaya bilmədiyindən dəyişikliklər və innovasiyaların tətbiqi çox ləng gedir. Eyni zamanda siyasi rəqabəti və mübarizəni küçəldərən, ölkə hüdudlarından kənardan yığışdırmaq üçün parlament seçkilərinə zərurət var. Əger iqtidár payızda növbədən kənar parlament seçkilərinə getsə və

panarmoni. "Şəhər" qəzetində bu seçkilerin demokratik və şəffaf keçirilməsinə nail olsa, həm özlərini, həm də Azərbaycanı gələcək təhlükələrdən və bizi gözleyən risklərdən xilas edə bilər. AMİP olaraq biz bütün seçkilərdə iştirak etmişik, seçkiləri də demokratik inkişafın, bir çox problemlərin həllində mü hüüm vasitə hesab etmişik. Ona görə də partiyanın müvafiq qurumları seçki keçiriləcəkse bu na olumlu münasibət bildirir".

**Etibar SEYİDAGA,
"Yeni Müsavat"**

Türkiyədə saxlanılanlarla Azərbaycana təhlil verilən, hazırda həbsdə olan sabiq deputat Hüseyin Abdullayev mütəməd olaraq vəkili Ruhid Əkbərovla görüşür. Sonuncu görüş bir neçə gün əvvəl olub. Məlumatə görə, H.Abdullayevin səhhəti və saxlanma şəraitini pis deyil. Ona görə də giley-güzarı da eşidilmiş. Bu isə sabiq deputatın istintaqla iş birliyinə getməsi, hökumətlə anlaşması haqda dolaşan xəbərlərin həqiqət yüklü olmasının dəyişisi ilə təsdiqləmiş olur.

Qeyd edək ki, Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birge məlumatına görə, "Araz İNC" MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məccəlesinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayet işi başlanıb, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyin Abbas oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, Azərbaycan ərazisindən kənardan istintaqdan gizləndiyi üçün baresində mehkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə "Interpol" xətti ilə bəyənşəxalq axtanış elan olunub. 3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması və xüsusi razılıq (lisenzia) tələb olunduğu hal-

Hüseyin Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

Sabiq deputatın cinayət işi üzrə fiqurantlar sırasında sabiq MTN şefinin də adı çəkilir



da belə razılıq almadan tikinti-quşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gelir elə etməsinə əsaslı şübhələr müyyən edildiyindən Cinayət Məccəlesinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittihəm elan edilməsi barədə qərar çıxarıb. Təqsirləndirilən şəxs H.Abdulla-

yev Türkiye ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan hüquq mühafizə orqanlarına təhlil verilib. Cinayət işi üzrə H.Abdullayev özünün secdiyi müdafiəcənin iştirakı ile dindirilib və Cinayət Məccəlesinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməkla ona həmin maddələrdə nəzərdə tutulan ittihəm elan edilib.

İller önce Azərbaycandan qaçaq düşəndən sonra Almaniyada məskunlaşan Hüseyin Abdullayev vəsaitlərinin böyük qismını bəlkəye transfer etmişdi. Orada bizneslə məşğul olurdı. Əsasən kirayə biznesi vardi, eyni işi Avstriyada da həyata keçirdi. Hər 2 ölkədə kiçik zavodları da evvelki həbsi dönməndə də istintaqla əməkdaşlıq edib. Özü-

xalq axtarış dayandırılardan sonra isə sabiq deputat bir sıra Qərbi dövlətləri ilə yanaşı, Türkiyədə ayaq açımsıdı. Almaniya hökumətindən aldığı pasporta güvənib həbs olunaraq Azərbaycana təhlil verila bilecəyi haqda xəbərdarlıqları da yaxına buraxırdı. Avropadakı "söyüs müxalifəti"nə dəstək verib Azərbaycan sərhədlərinə qədər gəzib dolasırdı. İstintaq Hüseyin Abdullayevin Avropadakı "söyüs müxalifəti"nə maddi dəstək vermək yanaşı, hakimiyətə qarşı olan sabiq baş nazirin müavini Abbas Abbasovla da ciddi əlaqə saxladığını üzə çıxırb. Məlumdur ki, Hüseyin Abdullayev bunadan evvelki həbsi dönməndə də istintaqla əməkdaşlıq edib. Özü-

nün dəstək verdiyi, ona yardım edən, kömək edən hər kəsin adını çəkib. O dövrlərdə Eldar Mahmudov nazir olarkən H.Abdullayevin əsas kuratoru olub. Sırr deyil ki, Hüseyin Abdullayev 2005-ci ildə parlamente Eldar Mahmudovun siyahısına üzr düşə bilmədi. Onun parlamentdə həkimiyətin qüdrətli məmurlarına qarşı məlum çıxışlarının tezislərinin də Mahmudovun nazirliyində hazırlanmış iddia olunurdu. Hüseyin Abdullayev xaricə köçəndən sonra narazı elektoratla da yaxınlıq etmək, onlara maliyyə dəstəyi vermek kimi hərəkətləri konkret tapşırıqla icra edib. Ona tapşırıq verən simanın Eldar Mahmudov olduğu iddiası da var. Hətta iki sabiq hakimiyət rəsmisinin Almaniyada 2014-cü ilin sonlarında görüşməsi faktının da təsbit olunduğu söylənilir. E.Mahmudov hələ vəzifədə olarkən Hüseyin Abdullayevlə Almaniyada görüşüb müzakirələr aparıb, narazı qüvvələrlə iş aparılması ətrafında fikir mübadiləsində bulunub. Məmkündür ki, Eldar Mahmudovun da adı Hüseyin Abdullayevin cinayət işi üzrə fiqurantlar sırasında çəkiləcək...

□ E.HÜSEYNOV,
Musavat.com

Amerika BMT-nin İnsan Haqları Şurasını niyə tərk etdi - sərt reaksiyalar

Bu qərar Amerikanın bütün dünyada insan haqlarının müdafiəçisi rolunu tərk etməsi kimi qiymətləndirilir

Amerikanın BMT-nin İnsan Haqları Şurasından çıxmazı bütün dünya boyunca müzakirə mövzularından biridir. İnsan haqları şəbəkələri ABŞ-in bu qərarını sərt şəkildə tənqid edirlər.

Bir çox insan haqları müdafiəçiləri iyunun 19-da ABŞ-in BMT-dəki sefiri Nikki Heyli tərəfindən elan edilmiş qərarı Amerikanın bütün dünyada insan haqlarının müdafiəçisi rolunu tərk etməsi kimi qiymətləndiriblər.

"Freedom House", CARE və "Human Rights First" də daxil, 12 insan haqları təşkilatının birgə bəyanatında deyil ki, ABŞ-in BMT-dəki İnsan Haqları Şurasında öz kürsüsünü tərk etməsi yalnız Çin və Rusiya kimi bəyənşəxalq uyunguların mövqelərini mövcudlaşdırırcək.

Bəyanatda deyil ki, Vaşington Pekin və Moskvani vaxtaşırı insan haqlarının pozulmasına, dissidentlərin hebsinə və işgəncələrə görə tənqid edir.

12 təşkilatın imzaladığı sənəddə qeyd olunur ki, ABŞ-in bu şuradakı yerini tutacaq hər hansı bir ölkə onun diplomatik və siyasi qüdrətine malik olmayıcaq. Lakin ABŞ-in BMT-dəki sefiri İnsan Haqları Şurasını "riyakar və özüne xidmət edən" qurum adlandırmışdır.

Səfir habelə Cenevradə mənzillənmiş BMT təsisatını "İsrailə qarşı xroniki qərəzkarlıqla" ittihəm edib.

Məlumat üçün bildirək ki, Vaşington bu şuraya ilk dəfə



qərara gəlib ki, "Əvvəlcə Amerika" şəhəri Suriyada dinc insanların və Birmadaki etnik azlıqların ictimaiyyətinə biganəlik deməkdir".

ABŞ qərarına ən əksin tənqid Rusiymanın BMT missiyasından gəlib. Təmsilcilik bildirib ki, ABŞ bu qurumu özünün maraqlarını yürütmək üçün müti alete çəvire bilmediyinə görə tərk edir.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krimi ilhaq etdiğindən və Ukraynanın şərqində separatçı münaqışa yaratıldıqdan sonra 2016-cı ildə BMT İnsan Haqları Şurasındaki kürsüsündən məhrum edilib. ABŞ-in bu qərarının ertəsi günü Kreml iyunun 20-də elan edib ki, bu quruma üzv olmaq üçün namizədləyini iki sürebəcək.

Ekspertlər Amerikanın bu

qərarının onun imicinə ciddi zərər vuracağıını bildirirlər.

Politoloq Elçin Mirzəbəyli
ABŞ-in məlum qərarını bu cür şərh etdi: "ABŞ-in BMT-dəki daimi təmsilcisi Nikki Heyli ölkəsinin İnsan Haqları Şurasından çıxmışını Vaşingtonun suradən islahatların həyata keçirilməsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsinin Azərbaycan, Çin və bir sira digər ölkələrin, eləcə də "Human Rights Watch" da daxil olmaqla, bəzi hüquq-müdafie təşkilatlarının davranışlarını ilə əlaqələndirib. Nikki Heylinin sözlərinə görə, ABŞ qətnamə layihəsinə bəzi ölkələrin - çox güman ki, BMT TŞ üzvü olan dövlətlərin - nümayəndələrinə təqdim edib. Bu dövlətlər də ABŞ-in islahat teklifini boykot ediblər. Bu səbəbdən de Vaşington şuradan getmək qərarına

gəlib. Başqa bir açıqlamasında isə Nikki Heyli İnsan Haqları Şurasını İsrailə qarşı sonu olmayan düşməncilikdə ittihəm edib. ABŞ-in dövlət katibi Mayk Pompeo isə beyan edib ki, İnsan Haqları Şurasının fəaliyyəti ABŞ-in milli maraqlarını tehdid edir. Və o qeyd edib ki, ABŞ onun milli maraqlarını təhlükə altına alan, həmçinin müttəfiqlərinin maraqlarına zərər vuran təşkilatın iştirakçısı olmaq istəmir. ABŞ-in Şuranın fəaliyyəti ilə bağlı tekliflərinin yer aldıığı sənəd mətbuatı tam şəkildə açıqlanmasa da problemin əsasən İsraille bağlı olduğunu şübhə doğurur. ABŞ-in təqdim etdiyi sənəddə yer alan digər məqamlar isə insan haqlarını kobud şəkildə pozan üzvlərin şuradan kənarlaşdırılması üçün gərəkli olan səs həddinin aşağı salınması, eləcə də çıxış və qətnamələrin sayının azaldılması. Bu isə sübuta yetir ki, ABŞ-in təqdim etdiyi layihənin hədəfi İnsan Haqları Şurasının Vaşingtonun təzyiqi alətinə çevirməkdən ibarətdir. Üzvlərin kənarlaşdırılması üçün gərəkli olan səs həddinin aşağı salınması məqsədilə ieri sürülmə təşəbbüsde məqsəd Vaşington və müttəfiqlərinin İnsan Haqları Şurasında söz sahibinə çevriləməsi, Birləşmiş Ştatların bu və ya digər addımları ilə razılaşmayan ölkələr qarşı "insan haqlarını pozur" iddiası ilə təzyiq göstərilməsi, onların üzvlükdən kənarlaşdırılması və onlara qarşı qətnamələrin asanlıqla qəbul edilməsidir. Yeni ABŞ BMT İnsan Haqları Şurasını səhmlərinin əhəmiyyətli hissəsinə sahib olduğu sahmdar cəmiyyətə çevirmək istəyir. Məhz bu müstəvilde dəyərləndirmələr aparmaqla qətnamə layihəsinin əleyhina çıxış edən dövlətlərin mövqeyini başa düşmək olar. Axi kim öz xoş ilə boyunduruşa girmək istəyər ki? Çin, Rusiya və bu kimi digər ölkələrin, eləcə də hüquq-müdafie təşkilatlarının etirazı da buradan qaynaqlanır. Burada səhbat adıçəkən ölkələrin beynəlxalq hüququnun principlərindən çıxış etməsindən getmir. Bu dövlətlər öz maraqlarını müdafiə edirlər. Eynilə "Human

Rights Watch" və digər hüquq-müdafie təşkilatları. Çünkü ABŞ insan haqları ilə bağlı en üst qurumda şəksiz söz sahibinə çevrilərsə o zaman nə "Human Rights Watch"ın, nə də digərlərinin xidmətlərinə, onların külli miqdarda qrant vəsaitləri qarsılığında hazırladıqları hesabatlara ehtiyac qalmayacaq. ABŞ prosesin İnsan Haqları Şurasına qədər olan hissəsinə kəsib atacaq, külli miqdarda vəsait qənaət edəcək və yeganə "hüquq-müdafie" jandarmına çevriləcək. Vaşingtonun şurunu tərk etmək də məqsədi isə bu qurumdan kənar fəaliyyətin stimullaşdırılması, ABŞ-in olmadığı İnsan Haqları Şurasının qəbul etdiyi qərarların icrasının boykot olunmasıdır. Heç kimə sərət deyil ki, ABŞ dünyadan ən güclü dövlətidir və onun qarşı çıxdığı her hansı prosesin uğur qazanması çox çətindir. Çünkü o, bu prosesin mane olmaq üçün kifayət qədər təsir imkanlarına malikdir. Bütləvkədə isə baş verən maraqların toqquşmasıdır. Nə ABŞ-i, nə Rusiyani və Çini, nə də digərlərini insan haqlarının qurunması fundamental olaraq maraqlandırmır".

"Sivilizasiyalar və konfliktlər" Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədi hesab edir ki, ABŞ özünü artıq dünyada sülh, əmin-amanlıq, demokratiya, insan hüquqları cavabdehi kimi göstərmək istərir: "Bu addımı ilə Amerika heç nəyə cavabdeh olmaması mesajını verir. Tramp üçün onsuza da demokratiya, insan hüquqları əsas deyil. Tramp demokrat deyil, biznesməndir. Amerikanın prezidentlərinin birinci dediyi kimi, Amerikanın işi de həmisi biznes olub, sadəcə, indi Tramp bunu açıq göstərir. O mövqə onsuza da strateji mövqə deyil. Orada ABŞ oldu, ya olmadı, heç nə dəyişən deyil. ABŞ yənə ABŞdır. Rusiyaya gəldikdə isə Rusiya həmin yerə gələ bilər, amma bu çox şeyi dəyişməyəcək. Hüquqi olaraq strateji olmayı postdur".

□ Cavanşir ABBASLI,
"Yeni Müsavat"



İkinci məşhur Eskobarın taleyi, Sançesin sancısı

Samir SARI

Ovaxt onların içində dördü xüsusilə yaddaşalan idi. Biri uzun, narincı, qarğı yuvasına oxşayan saç daşışan Karlos Valderramma idi, yüz futbolunun içindən seçilen görkəmi vardi; biri olduqca güclü zərbəyə malik Estrada idi, bir dəfə onun zərboşindən sonra top qapıdırınə dəydi, adama ele gəlirdi ki, bu dəqiqə ya direkt sinəcəq, ya top ciriləcəq; biri uzun reydlər və gözəl dribblinglər edən Aspirilya idi, meydanda yelmar ilan kimi hərəkət edirdi; biri də bu bədbəxt idi - Eskobar. Andres Eskobar.

O, Kolumbiyanın Medelyin şəhərindən çıxan ikinci məşhur Eskobar idi.

Birincini - narkobaron Pablo Eskobarı da bütün dünya tanıyordu. Adam markotik sata-sata milyarder olmuşdu, sonra könüllü şəkildə gedib türməyə girmişdi və oranı özünün sarayına çevirmişdi, demək olar ki, türmənin rəisi özüdü. Ancaq bir gün Allah ağlığını aldı, asanlıqla türmədən qaçıdı, dağlara çəkildi. O boyda adam axırdı anasıyla bir dəqiqə artıq danışmağın güdəzəsinə getdi, yerini təsbit edib tapdılardı, gülələdilər.

Bu hadisə bədbəxt Andres Eskobarin gülələnmesindən yarım il qabaq baş vermişdi - 1994-cü ilin əvvəlində.

1994-cü ilin iyulunda isə yazıq Andressi - Medelyin şəhərinin ikinci məşhur Eskobarını gülələdilər. Heç nə üstündə, adı bir avtoqola görə.

Həmin məşum hadisə (avtoaqol) isə ABŞ-la oyunda baş vermişdi. Müdafidə lay divar kimi duran Andres amerikalı Con Xarksın topunun qabağını almaq istəyəndə top ona dəyib qapıya girmişdi və Kolumbiya 2:1 hesabı ilə uduzaraq mundialdan ələnmişdi.

Dünyanın ekser ölkələrində bu durumda deyərdilər, eh, cəhənnəmə olsun, bu dəfə alınmadı. Amma orası Kolumbiya. Cinli adamlar ölkəsi. Dəli azarkeşlər diyari. Hələ bir də başıixerab nəşəxorlar şəhəri. Avtoqolundan 10 gün sonra, artıq vətənə qayıtmış Eskobarı avtomobilinin sükanı arxasında oturduğu yerdə bir qatil 6 gülələ ilə öldürmüdü. Qatil ona hər gülələni vuranda "qol" deye anqırırmış.

Eskobarin qatili Umberto Munyos Castro adlı mühafizəçi idi. Dünyanı sarsıdan bu qətlə görə ona 43 il iş kəsirlər, amma o, özünü türmədə "yaxşı apardığına görə" cəzası azaldılır, 11 il yatıldıqdan sonra azadlığı buraxılır.

Bəlkə də Eskobar avtoqola görə öldürülen ilk futbolçuydu. Amma belə görünür ki, sonuncu olmayıacaq. Kolumbiyalı futbol dəliləri indi de başqa bir futbolçunu qaralayıblar. Bu, Yaponiya ilə oyunda qızılı kart alan və penaltı (qola) səbəb olan Karlos Sançesdir.

Bir işdir, olub, az qala hər oyunda ele şeylər olur. Amma kimə deyirsən, kolumbiyalı azarkeşlər qanib-qandırımlılar, deyirlər, olmamalıdı. Biri Twitterdə götürüb yazıb: "Öz qapısına qol vurduğu üçün öldürülen Eskobar kimi Sançes də bənzər bir sonu haqq edir". Yazıçı feysbukda da yixib sürüyürlər və artıq Sançesin qarnına sancı dolub.

Hazırda Kolumbiya polisi həyəcanlı haldadır ki, tehdid sovuranları bəri başdan, Sançes təyyarə ilə Boqotaya enməmişdən zərərsizləşdirsinlər. O günə də bir şey qalmayıb. Kolumbiya Yaponiyaya yene, ABŞ-a uduzduğu hesabla (1:2) uduzub və yena də qrupdan çıxmamaq, erkən ələnmək variantı ilə üz-üzədir. Tərs kimi, bu da bir müdafiəçinin - Sançesin kobud səhvi üzündəndir.

Eskobarin qatili Kastronun da hazırda azadlıqda olması kimisə həvəsləndir, "daha bir tarix yazmaq" sövq edə bilər.

Futbol, əlbəttə ki, güzel oyundur, yüz milyonlarla insanın sevimli idman növüdür, amma bu cür dəliliklər var.

Əslinde bir Kolumbiyada deyil, dünyanın bir çox yerində futbol üstdə adam öldürülər. Bir ara ingilis azarkeşlər və italyan tifozular qanib-qanib deyirdilər, stadinoa gedəndə ciblərinə bıçaq qoyurdular. Sonradan bir az yavaşlaşdırılar. Qardaş Türkiyənin də futbol qızılığını bilirsiniz. Rəsmən klublara rasi mühabirə gedir. Türklerin əllərində imkan olsa, məsələn, Fatih Terimi öldürməsələr də, möhkəm döyərlər - milli komandanı mundialın finalına çıxara bilmədiyinə görə.

Amma biz ağıllılıq. Beş-altı il boyunca eyzən hamiya ən azı 0:2 hesabıyla uduzduq, amma nə baş məşqçi Berti Foqtsa, nə də hansısa futbolçuya bir şapalaq vuran oldu. Heç avtoqol kralı Tərlana da fiziki təzyiq olmayıb, eləcə hərədən zarafatla söz atırlar.

Yazıq Andressin isə o vaxt 27 yaşı vardi, saq qalsayıd, indi 51 yaşı olacaqdı. Bəlkə də Rusiyaya, DÇ-2018-in oyunlarına baxmağa gələcəkdi.

Sabah Türkiyədə növbədənənar prezident və parlament seçkili keçirilecək. Qardaş ölkədəki hər iki seçki bütün dünyının diqqət mərkəzindədir. Azərbaycanda da Türkiyədə başa çatmaq üzrə olan seçki prosesi həyəcanla yaxından izlənilir.

AXCP sədri Əli Kərimli artıq Türkiyədəki seçkilərlə bağlı mövqeyini açıq şəkildə bəyan edib. Partiya lideri facebook səhifəsində etdiyi paylaşımı qardaş ölkədə əsas müxalif qurum olan CHP-nin presidentliyə namizədi Məhərrəm İnceyə dəstək verib.

Ə.Kərimli M.İncenin İzmirde keçirdiyi mitinqlə hazırlı presidente, AKP lideri Rəcəb Tayyib Ərdoğanın günlər öncəki İstanbul mitinqini müqayisə edib, hər iki izdihamlı mitinqdən bir yerdə foto paylaşış. Statusda isə bu sözləri yazıb: "Sanki bütün Türkiye meydənlərdədir. Ana müxalifətin prezidentliyə namizədi Məhərrəm İnce İzmirdə çox nəhəng mitinq keçirdi".

Paylaşımın altında cəbhəçilərin rəyləri sanki AXCP liderinin statusunu tamamlayırlar. Onun ən yaxın çevrəsi M.İncenin növbəti dönmə üçün Türkiyə prezidenti seçkiləcəyi barədə statusları ard-arda paylaşışlardır.

Diger müxalif partiyaların Türkiyədəki kritik seçkilərlə bağlı mövqelerini öyrəndik.

AK Partiya başqanı Tural Abbaslı heç bir argument olmadan bəzi müxalif qüvvələrin Türkiyədəki seçkilərlə bağlı mövqelərindən təassüfləndiyini dili gətirdi: "Düşünürəm ki, bu mövqə siyasi baxımdan zərərlidir. Çünkü bizim müxalifətin Ərdoğanı və AK partiyani dəstəkləməyib, onun rəqiblərini dəstəkləmələrinin ancaq bir argumenti var. Bu argument də Ərdoğanın və AKP-nin indiki hakimiyyətə yaxın münasibətləridir. Əgər bu hakimiyyətə yaxın münasibətlərə və dəstəyə əsaslanıb siyasi münasibət formalasdırılsısa, o zaman gərək bu güne qədər YAP iqtidarına en kritik məqamlarda dəstək olan Amerika, İngiltərə, Fransa və digərlərinə də eyni mənfi münasibət bəsləsinlər. Ancaq bu məsələdə də səmimiilik yoxdur. Partiyamız bu seçkilərdə birmənalı olaraq Ərdoğanı və AK Partiyani dəstəkləyir və bu dəstək heç bir siyasi və ya partiya maraqlarına əsaslanır. Biz Türkiyə-Azərbaycan münasibətlərini iqtidalar, şəxslərə münasibətlərə həsab edir. Bu iqtidar Türkiyəni həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan gücləndirdi. Türkiyə artıq regionda və dünyada siyasi arenasında söz sahibiyyətindədir. Türkiyə-Azərbaycan münasibətləri, bu 2 toplum arasında yaxınlıq və səviyyədədir ki, bizim iç məsələlərə münasibət bildirməyəmiz qıçır doğurmur. Mən siyasi oyunçu olaraq qəbul edir. Əminəm ki, bu seçkilərdə də AK Partiya və onun namizədi qalib olacaq və qələbədən sonra Türkiyəmiz daha güclü

ve daha qüdrətli olacaq".

VİP sədri Əli Əliyev bildirdi ki, Azərbaycana güclü Türkiyə lazımdır: "Ərdoğan siyaseti Türkiyə üçündür. Onun qələbəsi dayanıqlı siyasetin davamı deməkdir. Ərdoğanın etdikleri göz öündədir. Mətiqsziz görünən başqa məsələdir. Bizim sağçıların Türkiyə solcularına dəstək

hala gəlib ki, bizim 2 dövlətin yaxınlığı zəruri hala çevrilib. Bizdə bir qismi siyasetçilərin Ərdoğanın münasibəti onun İlham Əliyevlə yaxınlığına görədir. Bu suala əvvəl cavab verdim. Mətiqsziz görünən başqa məsələdir. Bizim sağçıların Türkiyə solcularına dəstək

AKP-MHP-nin yaratdığı "Cümhur İttifaqı" də şanslıdır. İster dövlətçilik enənələri, ister demokratik və düşüncə tərzlərinə görə Türkiyə və türk toplumu ile Azərbaycan və Azərbaycan toplumu kəskin fərqləndir. Baxmayaraq ki, Şərqdə ilk demokratik cümu-

Ərdoğan, yoxsa İnceye dəstək?

AXCP sədri Türkiyədəki kritik seçkilərlə bağlı Türkiyə müxalifətini dəstəklədi, digər partiyalar da mövqelərini açıqladı



ləndirməsi, müstəqil etməsi, xarici asılılıqdan qoparması çoxməqyaslı işlərdir. Ona görə də Ərdoğanın seçkidi qalib olmasını istərdim. Amma parlamenti dəha rəngarəng görmək istəyirəm. İstərdim ki, AKP mütləq üstünlüyə malik olmasın. Prezident hakimiyyətini balanslaşdırın Məclise ehtiyac görürəm. Qaldı ki, Türkiye müxalifətinə münasibətə, Türkiyə demokratik ölkədir. Biz bunu kampanianın gedisində eyani şəkildə görürük. Ərdoğanın maraqları Türkiye maraqları ilə eynilik təşkil edir. O, hakimiyyətdən çox Azərbaycanla əməkdaşlıq edir. Ərdoğanın patronajı altında fealiyyət göstərən, qurulan, planlaşdırılan meqə layihələr prezident Əliyevin maraqlarından dərhalı qalır. Ərdoğanın maraqları Türkiyə maraqları ilə eynilik təşkil edir. O, hakimiyyətdən çox Azərbaycanla əməkdaşlıq edir. Ərdoğanın patronajı altında fealiyyət göstərən, qurulan, planlaşdırılan meqə layihələr prezident Əliyevin maraqlarından dərhalı qalır. Ərdoğanın maraqları Türkiyə maraqlarına xidmət edir. Əgər Ərdoğanın acığına müxalifətə dəstək veririk-sə, hamı bilsin CHP də iqtidar olsa İlah Əliyevlə əməkdaşlığı məcbur olacaq. Çünkü oranın prezidentləri bizim deyil, Türkiyənin prezidenti kimi o yerlərin maraqlarını güdəcəklər. Bu da normal haldır. Nə qədər ki, İlham Əliyev mütləqi hakim olacaq, beynəlxalq aləm onunla əməkdaşlıq edəcək, bu qədər sadə. Biz başqalarından imdad ummali deyilik, özümüz daxildə status-kvonu dəyişməliyik. Türkiyə-Azərbaycan münasibətləri, bu 2 toplum arasında yaxınlıq və səviyyədədir ki, bizim iç məsələlərə münasibət bildirməyəmiz qıçır doğurmur. Mən siyasi oyunçu olaraq qəbul edir. Əminəm ki, bu seçkilərdə də AK Partiya və onun namizədi qalib olacaq və qələbədən sonra Türkiyəmiz daha güclü

verməsi başadışulən deyil. Yaxud bu gün CHP-ni dəstəkleyənən daim MHP-li olublar. İndi isə MHP tabanı və siyasi rehbərliyi Türkiye çıxarlarını əsas götürərək AKP-nin prezidentliyə namizədini dəstəkləyir. Bir halda ki, Türkiye milletlərini belə qərar veriblər, o zaman onların buradakı tərəfdarları nədən Ərdoğanın əleyhinə gedirlər? Burada subyektivizm aşkar görünür".

AMİP katibi Əli Orucov
CHP namizədinin Ərdoğanı çatın duruma saldığıını düşünen: "Son ardıcıl izdihamlı mitinqlər təbii ki, təkçə Türkiyədə deyil, xaricdə də diqqəti özüne cəlb edə bildi. Azərbaycanda həm CHP-nin, həm də AKP-nin kifayət qədər tərəfdarları var. Lakin hakimiyyətə kimin gelməsindən asılı olmayaq, Türkiyə-Azərbaycan münasibətlərində kardinal dəyişikliklərin olmasına gözəldim. Müyyəyen korrektələr olabilir. Lakin Türkiyənin bütün iqtidarlar dənəmindən Azərbaycana maraqları və münasibəti dəyişməyib. Ona görə də türk xalqının iradəsi nəyi diktə edəcəksə, həmin iradəyə hörmət etmek borcumuzdur. Amma görünən odur ki,

üçün prioritet Azərbaycanda demokratianın inkişafı deyil, Azərbaycanın müstəqilliyyinin hansı yolla olursa-olsun qorunub saxlanılmasıdır. Ona görə də rəsmi Ankara Bakıya ehtiyat və həssaslıqla yanaşır. İstemir ki, hansıa addımları ilə iqtidarları qıcıqlandırınlar, münsibətlərdə çatlar yaranın. İkinci də ne qədər dost və qardaş ölkə olsa da, Türkiyənin öz milli və dövləti maraqları var. Siyaset də bu maraqların təmininə yönəlib. Təxixən də belə olub. İndi də ey nədir. Türkiyə Azərbaycanla müqayisədə güclü dövlətdir, regionun əsas aktyorlarından biridir. Azərbaycan iqtidarının mahiyyətini və xarakterini çox gözəl bilir. Buna görə də hərəket etmək məcburiyyətindədir. Əks halda, Özbəkistandakı ki mi ciddi problemlərlə üzləşə bilər. Azərbaycan müxalifətin Türkiyənin hansıa partiyasına destəyi, simpatiyası önem kəsb etməyir və ciddi ağırlıq yaratmır. Çünkü bayaq da dediyim kimi, Azərbaycan-daki siyasi təsisatlar çox zəifdir və ictimai-siyasi şüura təsir imkanları məhduddur".

□ **Cavansir Abbaslı,**
"Yeni Müsavat"



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətlı mövqeyinin müdafiə edilməsi

Ermənistən baş naziri Nikol Paşinyan Rusiyadan qayıdan sonra özünü ərköyün uşaqlıq kimi aparmağa başlayıb. Küçə aksiyaları apardığı dönmədə sərgilədiyi davranışları dövlətlərə münasibətlərdə də tekrarlamamış cəhd edən Paşinyan son iki ayda iki dəfə işgal olunmuş Azərbaycana ərazilərinə gəlməklə danışınların perspektivlərini sual altına qoymuş oldu.



Üstəlik, işgalçi ölkə Xankəndi səmasında şoular göstərməyə cəhd etməklə beynəlxalq hüquqa meydən oxudu. Amma düşmənə Bakının cavabı çox gecikmədi. Azərbaycanın müdafiə naziri Zakir Həsənov İrevan-Naxçıvan xəbərdarlığını etməklə onu ağıllı olmağa dəvet etdi. Naxçıvanda çox uğurlu əməliyyatın keçirildiyini bəyan edən nazir ermənilərin iddiasına cavabında qeyd edib ki, neytral torpaq anlayışı yoxdur: "Sahibsiz torpaq yoxdur. Orabizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmek istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu, bizim növbəti uğurumuzdur". Z.Həsənov faktiki olaraq Qarabağ əməliyyatları başlayacağının halda işgalçının başına Naxçıvan istiqamətindən odələnəcəyinin anonsunu verib.

Bəzi ehtimallara görə, Azərbaycan Rusiyadakı futbol üzrə dünya çempionatının bitməsindən sonra torpaqların

azad olunması uğrunda əməliyyatlara başlaya bilər. Rusiyada Putinin təşəbbüsü ilə prezident İlham Əliyevlə N.Paşinyan arasında ayaqüstü tanışlıq görüşü nün keçiriləsi mümkündür ki, qarşidakı bir aylıq dönmədə gərginliyin səngidilməsi məqsədile reallaşır. Azərbaycanın müasir silah-sursat, herbi texnika alması son zamanlar geniş müzakirə predmetine çevrilib və bu durum Rusiyani qayğılanırmaya bilməz.

Bu günlərdə Minskde Avro-Birliliyinin "Şərq Tərəfdarlığı" ölkəlerinin xarici işlər nazirlerinin qeyri-rəsmi toplantısı zamanı Azərbaycan ve Ermənistən xarici işlər nazirleri arasında temas olub. Virtualaz.org xəber verir ki, bu haqda Ermənistən XİN-in mətbuat xidmətinin rəhbəri Tigran Balayan Twitter-də foto yayıb. Fotoya əsasən Elmar Məmmədyarov Zöhrəb Mnatsakanyanla, o cümlədən başqa həmkarları ilə ayaqüstü səhbətəşir. Bu, Məmmədyarovla Mnatsakanyan arasında xarici işlər naziri statusunda ilk

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu fikirləri "Yeni Müsavat" a açıqlamasında bildirdi. Eksperta görə, elə erməni baş nazırı Rusyanın Erebuni-

dəki hərbi bazasında Ermənistən Silahlı Qüvvələrinin balansında olmayan "Su-30SM" təyyarəsinin kabinetinə qalxıb şəkil çəkdirməsi, onu gen-bol reklam etməsi de çox böyük ehtimalla, rus ağalarının təklifi ilə həyata keçirilib: "Ne olur-olsun, fakt göz qabağındadır ki, bu həyəzin hərəkətləri sırf texribat xarakterlidir və Azərbaycanı bu texribata cəlb etmək məqsədi daşıyır. Elə ATƏT-in Minsk Qrupu həmsədrlerinin Paşinyanın özbaşınalıqlarına göz yumması, buna qətiyyən reaksiya verməməsi onu deməye əsas verir ki, mənəsiz, boşboğaz Minsk Qrupu da sırf Moskvadan nəzarəti altında olan bir firıldaq yığnağıdır. Ame-rika və Fransa o bivec Minsk Qrupunu da veriblər Putinin sərəncamına ki, Cənubi Qafqaz-

da öz bitib-tükənməyən ambisiyalarını istədiyi şəkildə həyata keçirsin". Üzeyir Cəfərovun sözlərinə görə, Xankəndində havaya uçan aparat qaldırmaq və bunun hənsi fəsədlərə getirib çıxacağı bilən adamlar bu küçə adəmənə yəqin ki, tez bir zamanda ciddi sohvlər etmək, həkimiyəti yenidən Moskvadan quyuq bulayan şəxslərinə təhvil vermək üçün var gücləri ilə çabalar göstərirələr: "Bu təcrübəsiz və naşı küçə adəmənən Paşinyan da belə addimları ilə çox tez bir zamanda elə bir çətin durumla üzləşəcək ki, regionda növbəti ciddi silahlı qarşılurma qəçiləməz olacaq. Vəziyyət həsab edirəm ki, yaxın aylarında həm Ermənistəndəki daxili ziddiyətlər və narazılıqlar ucbatından, həm də hazırlı siya-

yarlardada birbaşa iştirak edəcəyini düşünmürem. Afrin, Minbic kimi ərazilərlə Qarabağ eyniləşdirmək olmaz. Diğer tərəfdən, belə bir yanaşmanı da çox zərərlə hesab edirəm. Gözləmək lazımdır ki, kimse gəlib bizim yemizə döyüşəcək. Türkiyənin dəstəyi nə hər zaman ehtiyacımız var. Amma bu dəstək hərbi əməliyyatlarda birbaşa iştirak formasında olmayıcaq, olması mümkün deyil".

Amma maraqlılıq budur ki, Ermənistən həkimiyəti davamlı şəkilde öz xalqını Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı ilə qorxudur, Naxçıvan istiqamətində zərbələr endiriləcəyi barədə həyecanlı xəbərlər yayar. Bu, Rusiyadan əlavə destək alınmasına hesablanmış gedis de ola bilər. Amma ermənilər tarixi unutmayıb şübhəsiz ki, Azərbaycanı erməni daşnaklarından xilas edən Türk ordusunu onlar çətin ki, yaddan çıxarırlar. Budur, Bakida məhtəşəm hərbi paradda iştirak etməkdən ötrü Türkiyədən böyük bir qrup hərbçi gəlib. Bu da işgalçıyla xəbərdarlıqdır...

"Türkiyədəki prezent əsas idarəsinin Rəcəb Tayyib Ərdoğanın Qarabağ probleminin həlliindən dərhal aktiv mövqə sərgiləməsinə imkan verəcəyini düşünürəm. Ərdoğan xarakter adımdır və prezident əsas idarəsi ona xarakterini daha qabarıq şəkildə sərgiləməyə imkan verəcək. Bütün hallarda seçkidən güclü bir Türkiyənin çıxmasını arzulayıram və buna inanıram".

Bu fikirləri isə qəzetimizə açıqlamasında politoloq Elçin Mirzəbəyli söylədi. Seçkilərdən sonra Türkiyənin Qarabağı xilas əməliyyatında hansıa formada iştirak edə biləcəyi barədə gözənlətişərərə gəldikdə, E.Mirzəbəyli dedi ki, belə bir proqnozla çıxış etmək həddən artıq maksimalist yanaşma olardı: "Bu gün Azərbaycanın işgal altındaki ərazilərinin azad edilmesi üçün başqa bir ölkənin hərbi əməliyyatlarda iştirakına ehtiyac yoxdur. Azərbaycan əsgəri də, zabitlər də döyüşə bilir. Türkiyənin də hərbi əməliyyat-

lar da".

"Türkiyədəki prezent əsas idarəsinin Rəcəb Tayyib Ərdoğanın Qarabağ probleminin həlliindən dərhal aktiv mövqə sərgiləməsinə imkan verəcəyini düşünürəm. Ərdoğan xarakter adımdır və prezident əsas idarəsi ona xarakterini daha qabarıq şəkildə sərgiləməyə imkan verəcək. Bütün hallarda seçkidən güclü bir Türkiyənin çıxmasını arzulayıram və buna inanıram".

Bu fikirləri isə qəzetimizə açıqlamasında politoloq Elçin Mirzəbəyli söylədi. Seçkilərdən sonra Türkiyənin Qarabağı xilas əməliyyatında hansıa formada iştirak edə biləcəyi barədə gözənlətişərərə gəldikdə, E.Mirzəbəyli dedi ki, belə bir proqnozla çıxış etmək həddən artıq maksimalist yanaşma olardı: "Bu gün Azərbaycanın işgal altındaki ərazilərinin azad edilmesi üçün başqa bir ölkənin hərbi əməliyyatlarda iştirakına ehtiyac yoxdur. Azərbaycan əsgəri də, zabitlər də döyüşə bilir. Türkiyənin də hərbi əməliyyat-

si-hərbi rəhbərliyin səriştəsizliyi ucbatından mütləq pik həddə çatacaq və güclü partlayış qəçiləməz olacaq. Müharibə etmək nə Paşinyanın özünün, nə də özünə təzə komanda yığıdıgi adamların bacaracağı işdir. Amma təxribatların və açıq şəkildə təhlükə yarada bilecek addimların olması çox tezliklə baş verəcək. Bunlar üçün hələ ki regionda gərginliyin səngidiləmisi, qonşu kimi dinc və birgə yaşayış üçün hansıa normal addimların atılması istiqamətində hər hansı hərəkət nə görünür, nə də hiss olunur. Bu uzaqdan idarə olunan dəstə hələ ki blef etmək, Azərbaycana öz aləmlərində əzələ nümayiş etdirməkə məşğuldur. Bu isə uzun müddət be-

Qarabağ



Hərbi ekspertden Ermənistanda bağlı ilginc proqnoz

Üzeyir Cəfərov: "Yaxın aylarda həm daxili ziddiyətlər və narazılıqlar, həm də hazırlı siyasi-hərbi rəhbərliyin səriştəsizliyi ucbatından Ermənistanda gərginlik pik həddə çatacaq və..."

təmasdır. Ancaq Naxçıvan istiqamətindəki gərginlikdə xüsusi rolu olan erməni nazirin pozitiv mövqədən çıxış edəcəyi inandırıcı deyil. Odur ki, bu görüş də, sadəcə, foto çəkdirməkdən ötrü reallaşır, deyə bilərik.

"Ermənistən baş naziri Nikol Paşinyanın Moskvadan qayıtdıqdan sonra yenidən Azərbaycanın işgal olunmuş ərazilərində separatçılara baş çəkməsi hesab edirəm ki, onun öz ağılinın məhsulu deyil. Yəqin ki, ona Moskvadakı ağaları bağlı qapılar arasında müəyyən "ağıllı" məsləhətlər verib, təlimatlandırıblar".

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu fikirləri "Yeni Müsavat" a açıqlamasında bildirdi. Eksperta görə, elə erməni baş nazırı Rusyanın Erebuni-

vermək imkanı elde edib. Mü-

habire etmək üçün hazırlıq başlıca şərtidir. Son zamanlar Azərbaycan ordusunun bir çox strateji nöqtələri ələ keçirilmiş, ələ etdiyi dağidıcı silahlara Laçın döhlətinə hərəkətlərə yol verməkdərdir. Ermənistən hələ də Türkiyənin ərazi bütövlüyü tanımır, Şərqi Anadolu vilayətlərinə iddialarından vaz keçmir. İkinci tərəfdən, Türkiyənin tələblərini qulaqardına vurur, yəni Qarabağdan işgalçi ordusunu çıxarmır. Dağlıq Qarabağda qanunsuz hərbi birleşmələrə Şimali İraqdakı, Afrin-dəki PKK-PYD və başqa terrorçu qruplaşmaların heç bir fərqi yoxdur. Onlar da Türkiyənin təhlükəsizliyinə təhdiddir, bun-

lar da".

"Türkiyədəki prezent əsas idarəsinin Rəcəb Tayyib Ərdoğanın Qarabağ probleminin həlliindən dərhal aktiv mövqə sərgiləməsinə imkan verəcəyini düşünürəm. Ərdoğan xarakter adımdır və prezident əsas idarəsi ona xarakterini daha qabarıq şəkildə sərgiləməyə imkan verəcək. Bütün hallarda seçkidən güclü bir Türkiyənin çıxmasını arzulayıram və buna inanıram".

Bu fikirləri isə qəzetimizə açıqlamasında politoloq Elçin Mirzəbəyli söylədi. Seçkilərdən sonra Türkiyənin Qarabağı xilas əməliyyatında hansıa formada iştirak edə biləcəyi barədə gözənlətişərərə gəldikdə, E.Mirzəbəyli dedi ki, belə bir proqnozla çıxış etmək həddən artıq maksimalist yanaşma olardı: "Bu gün Azərbaycanın işgal altındaki ərazilərinin azad edilmesi üçün başqa bir ölkənin hərbi əməliyyatlarda iştirakına ehtiyac yoxdur. Azərbaycan əsgəri də, zabitlər də döyüşə bilir. Türkiyənin də hərbi əməliyyat-



Elçin Mirzəbəyli:
"Türkiyənin dəstəyinə hər zaman ehtiyacımız var, amma..."

Qafar Çaxmaqlı:
"Qardaş ölkənin başı nə qədər özünə qarışsa da..."

fərindən sonra Türkiyənin etdiklərini sorğu-suala çəkən də olmur. Bəlkə bu da bir tarixi şansdır ki, indi Türkiyə haqlı

bildiyi məsələləri bildiyi kimi həll etməye qadir qüvvəye çevrilib və Qarabağ məsəlesi həlliinə əsgəri yolla dəstek

"Azərbaycan-Ermənistən savaşı başlasa, Türkiyə seyrçi qalmayacaq"

"Türkiyədə seçkilərdir və şübhəsiz ki, bütün ölkə bu tədbirin millətin iradəsinə uyğun aparılmasına köklənib. Amma bununla belə, dövlətin bəlli strateji xətti mövcuddur və Kandilda, Minbiçdə yaşanan hərbi siyasi proseslər də göstərir ki, Türkiyənin başı nə qədər qarışq olsa da, milli və dövləti məraqlar hər şeyin fövqündədir. Qarabağ məsəlesi də o cümlədən".

Ermənişunas alim Qafar Çaxmaqlı bu fikirləri "Yeni Müsavat" a açıqlamasında bildirdi. Siyasi şərhçinin sözlərinə görə, Türkiyənin illər ərzində sərgilədiyi Qarabağ siyaseti var və bu deyiləmeyib: "Azərbaycanla Ermənistən arasında savaş başlasa, mən eminəm ki, Türkiyə buna seyrçi qalmayacaq. İşin içində Naxçıvan olarsa, heç seyrçi qalmayacaq. Afrin ze-

**Uşaqlarınız barədə arxayın
olmaq istəyirsiniz?**

"Təhlükəsiz internet" paketini qoşun:
***134#10#**



bakcell

Sumqayıt məktəbliləri "Bakcell"in "Təhlükəsiz Internet" xidməti ilə tanış olublar



Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" in təxminən iki il bundan əvvəl istifadəyə verilmiş ve artıq 4G şəbəkəsində də fəaliyyət göstərən "Təhlükəsiz Internet Paketləri" uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. Bu internet paketləri və Azərbaycanın ilk FTTH provayderi olan ENGİNİET şirkətinin "Internet Filtrasiya Xidməti" sayesində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərlə və istənilməyən məzmundan qorunmaq imkanına malikdirlər.

Uşaqların internetin mənfi təsirlərindən qorunmasına yönəlmış tədbirlər çərçivəsində, ENGİNİET şirkəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinin köməyi ilə ölkə məktəblərinde Təhlükəsiz Internet Layihəsini icra edir. Belə ki, cari ilin iyun ayında Sumqayıt şəhərində yerləşən 12 sayılı məktəbdə "Təhlükəsiz Internet" mövzusunda açıq dərsler keçirilib. Üçüncü və dördüncü sınıf sağidləri üçün təşkil edilmiş dərslerdə uşaqlara internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, internetdə mövcud olan təhlükələr, internetin mənfi təsiri və təhlükəli məzmundan qorunmaq üçün nəzərdə tutulmuş alətlər, xüsusilə də "Bakcell" və "ENGİNİET" şirkətlərinin birgə hazırladıqları "Təhlükəsiz Internet Paketləri" barədə geniş məlumat verilib.

Xatırlada ki, "ENGİNİET" şirkəti tərefindən istifadə edilən filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərlər informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır. "Təhlükəsiz Internet Paketləri"ni istifadə edən Bakcell müştəriləri daxil olduqları veb-səhifələri filtrasiya edərək, öz uşaqlarını böyükler üçün nəzərdə tutulmuş məzmun, qeyri-qanuni və yaxud zorakılıq əlamətləri olan məlumatlar, narkotik və dərman vasitələri və digər zərərlə məzmunlardan qoruya bilirlər.

Uşaqlarınızı arzuolunmaz məzmundan müdafiə etmək üçün *134#10#YES yiğaraq Bakcell şirkətinin təklif etdiyi Təhlükəsiz Internet Paketlərini əldə etmək kifayətdir. 10 GB təhlükəsiz internet paketinin qiyməti 10 AZN təşkil edir. Bu paket mobil telefon və ya noutbuk kimi istənilən cihazlarda istifadə oluna bilər. Aktivləşdirmədən sonra arzuolunmaz məzmun sistem vasitesi ilə mobil internet paketinidən avtomatik olaraq filtrasiya ediləcək.

Sosial məsuliyyətli bir şirkət olaraq, Bakcell şirkəti uşaqların inkişafını, təhsilini və cəmiyyətə integrasiya olunmasını xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi "Bakcell Stars" adlanan Korporativ Sosial Məsuliyyət programı çərçivəsində hər il yüzlərlə uşaqların təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Virtual dünyani uşaqlarımız üçün daha təhlükəsiz etmək da bu fəaliyyətin bir hissəsidir.

"Təhlükəsiz Internet" paketləri haqqında daha ətraflı məlumat <https://www.bakcell.com/az/internet-safe-internet> sahifəsinə əks olunur

Elan

Bakı şəhəri Suraxanı rayonu Bəhlulzadə küçəsi, ev 93 a, mənzil 12 ünvanında yaşayan Ramazanova Fiziya Fərzi qızına verilmiş çıxarış (qeydiyyat vəsiqəsi) itdiyi üçün etibarsız sayılır.



Qanunsuz balıq ovlayan səxsler saxlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən balıq və digər su biorəsurslarının mühafizəsi məqsədilə reyd keçirilib.


ETSN-in mətbuat xidmetindən verilən məlumatə görə, Xəzər dənizinin Corat və H.Z.Tağıyev qəsəbələri istiqamətində keçirilən reydlər zamanı qəsəbə sakinləri Qulı və Elman Ağayevlər, Allahyar Bədelov qanunsuz balıq ovu edərən saxlanılıb və onlardan 18 ədəd kütmə, 7 ədəd nəra balığı və ov alətləri götürüllər. Qanun pozucuları barəsində balıq ehtiyatlarına vurulan ziyanla bağlı kütmə görə 594 və nərəyə görə isə 1540 manat məbləğində iddia qaldırılıb.

Mingeçevir su anbarının Xanabad kəndi və Samux rayonu ərazilərində keçirilən reydlər zamanı Mingeçevir şəhər sakinləri Azər Dünyamalı və Ramən Bayramsov qanunsuz balıq ovu edərən saxlanılıb. Qanun pozucularından 45 ədəd şah-mayı balığı götürülərək barəsində balıq ehtiyatlarına vurulan ziyanla bağlı kütmə görə 594 və nərəyə görə isə 1540 manat məbləğində iddia qaldırılıb.

Faktlərlə bağlı qanun pozucuları barəsində cərimə qərarlarının çıxarılması və qanunnaməviq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

pozucularından 45 ədəd şah-mayı balığı götürülərək barəsində balıq ehtiyatlarına vurulan ziyanla bağlı kütmə görə 594 və nərəyə görə isə 1540 manat məbləğində iddia qaldırılıb.

Faktlərlə bağlı qanun pozucuları barəsində cərimə qərarlarının çıxarılması və qanunnaməviq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.



Bakıda 34, rayonlarda 37 dərəcə isti gözlənilir

Meteohəssas insanlar üçün hava əlverişsiz olacaq Bakıda və Abşeron yarımadasında iyunun 23-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərqi küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentindən APA-ya verilən məlumatə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 30-34, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 50-55, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron əmərliklərində iyunun 23-də şimal əmərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqlıba) şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərqi küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Cənub əmərliklərində (Türkən, Hövşən, Sahil, Şix) şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərqi küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşek çaxacağı, qışamüddətli yağış yağacağı gözlənilir. Şərqi küləyi əsəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 32-37, dağlarında gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 23-24-də Abşeron yarımadasında bəzi saatlarda durğun hava şəraiti, günorta vaxtı temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanların əsasən əlverişsizdir.

Azərbaycanda cəriməni ödəməyən əcnəbilər üçün dəbbə pulu tətbiq ediləcək

Azərbaycana daxil olan əcnəbi və vətəndaşlığı olmayan səxsler üçün qaydaların pozulmasına, tətbiq olunan cərimələrin ödənilməməsinə (yaxud gecikdirilməsinə) görə dəbbə pulu tətbiq ediləcək. Cərimələri ödəməyən səxslerin ölkəye girişi qadağan olunacaq.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti tərefindən Milli Məclisə İnzibati Xətalər Məcəlləsinə yeni 150.15 və 150.16 maddələrinin əlavə edilməsi təklif edilir.

Layihəyə görə, əcnəbilərin və vətəndaşlığı olmayan səxslerin Azərbaycanda olması və yaşaması qaydalarının pozulmasına görə rəhbərliyi növündə inzibati tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyen səxse onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan səxslerin Azərbaycanda olması və yaşaması qaydalarının pozulduğunu görə barəsində Azərbaycan hündürlərindən kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tətbiq etdilmiş səxəs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə onun Respublikaya gelmesi Miqrasiya Məcəlləsinə uyğun olaraq müəvafiq icra hakimiyəti orqanı tərəfindən qadağan edilir. Səxəs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onun ölkəyə gəlməsi ilə bağlı qadağan götürülür.

Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxılacaq.

ETSN yaşlılıqların məhv edilməsinə görə cərimələrin dəfələrlə artırılmasını təklif edir

"Abşeron yarımadası yarım sahə zonasında yerləşir. Bakıda yaşlılıqların salınması şəhərin ekoloji vəziyyətinin yaxşılaşmasına goturib çıxarı". APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdürü Umayra Tağıyeva deyib.

O qeyd edib ki, yaşlılıqları dəyərsiz hesab edən, öz şəxsi məraqlarını üstün tutan sahibkarlar tərefindən ağaclar kesilir: "Hələ də ağacların tek-tek, yaxud da kültəvi şəkildə kesilməsi hallarına rast gəlinir. Yaşlılıqların məhv edilməsinə görə tətbiq olunan cərimələrin miqdarı kifayət qədər deyil. Cərimələrin artırılması lazımdır. Qanunvericilikdə yaşlılıqların mehv edilməsinə görə cərimələrin dəfələrlə artırılması ilə bağlı nazirlək tərefindən hökumətə təkliflər hazırlanır".



Almaniya Moskvani "feth" edə biləcəkmi?

İlk turda məğlub olan son dünya çempionları bu gün İsveç milliləri ilə qarşı-qarşıya gələcək

Bu gün futbol üzrə XXI dünya çempionatının növbəti oyun gündündə tamaşaçılar üç qarşılaşma izləyəcək. Saat 16:00-da Belçika - Tunis qarşılıması başlayacaq. (G qrupu). 19:00-da isə F qrupunda Cənubi Koreya - Meksika oyunu olacaq. Saat 22:00-da isə bu qrupda Almaniya və İsveç milliləri qarşı-qarşıya gələcək.

Belçika "dişini" göstərdi, Tunis isə...

Belçika millisi ilk turda Panama ilə qarşılaşışib və 3:0 hesabı ilə inamlı qələbə qazanıb. 2014-cü il Braziliya mundialında Belçika qrupunda 9 xal toplaya bilmədi. Əlcəzair, Rusiya və Koreya yığması ilə bir qrupda mübarizə aparan belçikalılar play-off mərhələsində ABŞ-ı yalnız eləvə olunmuş vaxtda uda bildi. Mundialın 1/4 mərhələsində isə Argentina millisine minimal hesabla ududzu.

"Qırmızı ibizlər" qrup mərhələsində də yaxşı cəhətdən fərqləniblər. Onlar 9 oyunda rəqib qapılardan 43 top keçirib, cəmi 6 top buraxıblar. Neticədə 30 mümkün xaldan 28-ini aktivlərinə yazdırıblar.

Tunis isə ilk turda İngiltəre ilə qarşılaşışib və oyun 2:1 hesabi



ile ingilislərin xeyrinə başa çatıb. Tunis 12 il sonra mundiala qaydıb. Seçmə mərhələdə də ortabab nəticə göstərib. Tunis qrupda keçirdiyi 6 oyuna 14 xal toplamaqla qrupdakı əsas rəqibi Konqonu (13 xal) qabaqla maqla mundiala vəsiqəni təmin edib. Tunisin bu gün Belçikaya müqavimet göstərcəyi şübhəsizdir, amma bunun bir nəticəsi olacaqmı?

Meksika hələ "qazlıdır"

Meksika Almaniya üzərinde qələbəsinin havası ilə Cənubi Koreyaya daha çox top vu-

ra bilər. Meksika dünya çempionatlarında təcrübəli komandalarlardan biridir. Onlar son 6 mundialda heç vaxt qrupda qalmayıb. Komandanı dünya birinciliyinə 56 yaşlı Xuan Carlos Osorio hazırlayıb. Həm də ilk oyundan göründüyü kimi çox iddiyalı... Avropa klublarında da təcrübə toplamış baş məşqçi mundialda böyük uğurlara imza atmaq isteyir. Almaniya üzərində qələbə bunun ilk addımı ola bilər.

Cənubi Koreya da ardıcıl 7-ci dəfədir ki, mundialda iştirak edir. 2002-ci ildə öz ölkələrində keçirilən mundialda yarımfinalda də irəliləşəldə, bundan o yana keçə bilməyiblər. İsveçlə oyunda "Tottenham"ın hücumçusu Son Xin Min tərə tökdü, gol vurmağa çalışdı. "Bir gülə isə bahar olmur..." Bu gün Meksika qələbə qazanmağa çalışacaq, cünki bu qrupda ikinci turdan sonra çox mürəkkəb vəziyyət yarana bilər.

Ah, Almaniya, Almaniya...

Son dünya çempionu Almaniya bu mundialda favoritlər si-

rasında göstərilsə də, ilk oyunda Meksikaya məğlubiyyət komanda ilə bağlı pessimist rəyləri artırıb. Almaniya o komandadır ki, seçmə mərhələdə 31 komanda içərisində maksimum xal topayıb. 10 oyun, 10 qələbə və 30 xal! Yəni bu nəticəyə baxanda Almaniya çempionluğunu «cibində» hesab edə bilerdi. Amma bu cür düşünmək əlbəttə ki, alman xalqının qafası üçün deyil. Yəni ilk oyunda sensasiya hesab olunan məğlubiyyət almanın üçün facia deyil, eksinə, zənimcə, bu onları əsas kuboku qazanmaq üçün daha da qatıyyətli oynamaya sövq etməlidir. Almaniya millisinin azarkeşi olduğum üçün biliyim, onlar mundiallarda tədricen "xod'a düşürülər, birdə görürsən ki, yarımfinalda çəsdular, oradan da finala keçiblər. Amma Portugaliya millisi kimi yox, alman kimi...

Meksikaya uduzanda heç bir emosiyalarını bürüze vermədilər, yere yixilmaq, təessüflənmək və sair kimi adət etdiyimiz futbolçu tryuklarını deyirəm... Əlbəttə, bu məğlubiyyət çəmi-

on kimi onlara yaraşmadı, ölkəsinin metbuatında da yeqin ciddi tənqidlərə tuş geldilər. Almaniya ikinci hissədə özünə gəldi. Amma Meksika da bu tarixi bir qolun qiymətini yaxşı bildiyindən Trampin Meksika sərhədində hörmək istədiyi (bəlkə də hörüb artıq) divar kimi müdafiə qurdular.

Almaniya millisində problemlər olduğu yeni fakt deyil, peşəkar futbol mütəxəssisləri bunu biz azarkeşlərdən çox yaxşı bilir. Bizim gördüyüümüz odur ki, Almaniya millisində yenilənəmə ləngiyir, yaşıları əvez edən futbolcular hələ "kal meyvədir". Amma Almaniya futbol ənənəsi olan ölkədir. Bu nəsillər arası "xətt qırılığının" səbəbi nədir? Bəlkə problem oyuncularda yox, artıq qələbədən doymuş baş məşqçi Yoahim Lövdədir. Bunun səbəbin almanlar tapacaq və növbəti Avropa çempionatına kimi yeqin biz daha fərqli bir komanda görəcəyik. Həlik isə bu mundialda Tomas Müller, Məsut Özil, Toni Kroos və digərləri ilə uğur qazanmaq lazımdır.

Çempionluq çətin görünür, bu mundialda ən azı üç iddiyalı komanda içərisində hələ Almaniyanı bir sıraya qoymaq olmur. Qrupdan çıxmış Almaniya millisi üçün çətin olmaz, çempionluq isə... Müqayisə uğursuz olsa da yazmaq istədim: Hitler Moskvaya qələbə ilə bilmədi, Almaniya kuboku

alacaqmı?

İsveç ilk turda mundialın autsayıderi hesab olunan Cənubi Koreyaya Qrankvistin vuruğu penaltı ilə qalib gəlib. Almaniya ilə oyunda onlar əldə etdikləri 3 xal artırmağa çalışacaqlar. İnandırıcı deyil ki, İsveç millisi bu oyunda Meksika kimi qələbə üçün canını qoysun. Onlar bu qrupdan növbəti mərhələyə çıxmışaqlar ki, bunun üçün 1 xal da vacibdir. Almaniya isə mütləq qalib gəlməlidir. Bunu çətin edən İsveçin zətən müdafiə futboluna meylli olmasıdır. Onlar bərabərlik üçün müdafiəni gücləndirib, almanları eks-hükümdə cəzalandırmağa çalışacaqlar. Hər hələ, futbol mənəti bunu deyir. Unutmayaq ki, Yan Anderssonun rəhbərliyi etdiyi yığma komandada Almaniya klublarında oynayan (Lyudvig Augustinsson ("Verder"), Emil Forsberq ("Leytpsiq") və Albin Ekdal ("Hamburg") futbolçular da var.

Bu komandalar indiyədək 21 dəfə qarşılaşıblar. Birləşmələr eksəriyyəti yoldaşlıq görüşü olsa da, Almaniyadan qələbelərin sayına görə yalnız bir oyundan üstünlüyü var. 9 qələbə, 8 məğlubiyyət və 4 heç-heç... Almaniyaya 22-ci qarşılaşmadada isə yalnız qələbə lazımdır.

□ Nazim SABIROĞLU,
"Yeni Müsavat"





ÜSAVAT

Son səhifə

N 134 (7023) 23 iyun 2018



Cüçə cinsiyətini müəyyənləşdirən adam

Türkiyənin toyuq eti və yumurta istehsalı mərkəzlərindən olan Balıkəsirin Bandırma bölgəsində 29 yaşındaki Okan Kavlakın peşəsi olduqca qəribədir. Yumuradan çıxandan sonra 1 saatda cüçələrin cinsiyətini müəyyənləşdirən seksor adlandırılaraq peşəni icra edən Kavlak özü barədə bunları danişir: "Biz dünyada çox az kişiyik. Bir saat ərzində maksimum 800 ilə 1200 cüçənin cinsiyətini müəyyən edirik. Aylıq məvacibimiz isə orta hesabla 5-6 min manatdır".

Əsas peşəsi bank işçisi olan O.Kavlak hesab edir ki, hazırkı sektoru daha gəlirlidir. Onun sözlərinə görə, bu işi Türkiyədə 17-18, dünyada isə ən çox 200 nəfər icra edir. Cənubi Koreyada geniş yayılan bu peşənin təhsilini Hollandiyada alan O.Kavlak bildirib ki, bu sahənin mütəxəssisi olmaq şərtidir: "Cüçənin cinsiyətini dünyaya gəldiyi bir saat ərzində bilməsəniz, bir də piyyi çıxıb xoruz olduğu məlum olana qədər, "böyüyəcək də, yumurtlayacaq" deyə gözləyərsiniz. Orta hesabla bir cüçənin cinsiyətinin özlüyündə belli olması üçün 45 günlük olması lazımdır. Bu müddət ərzində piyyi çıxdığı üçün onsur da cinsiyəti belli olur. Keçən bu zamandakı baxım xərcləri isə istehsalçı üçün ciddi maddi itki deməkdir.

İtini görə özünü qurban verdi

ABŞ-in Arizona ştatındaki Finiks şəhərində yaşayan kişi itini xilas etmek üçün iri ilanın onu sancmasına imkan yaradıb. Lenta.ru saytının xəberinə görə, 62 yaşlı Maykl Siburq evinin həyətindəki hovuzu təmizləyərkən qəribə bir xışltı səsi eşidib. Məlum olub ki, ilan təmizlik əşyalarının altınnda gizlənib. O, bu qəribə səslə maraqlanıb və onun mənbəyini axtarmağa çalışıb. Bu məqamda axtarış prosesinə onun iti də qoşulub. İt burnunu ilana təref aparanda kişi itini cəld bir hərəkətlə oradan uzaqlaşdırmağa nail olub. Bu məqamda isə ilan onun əlindən çalıb: "Mən bilirdim ki, ilan onu sancacaq, amma qə-




rar verdim ki, iti sancmaq əvəzinə məni sanca da yaxşı ola-caq".

Hər il Amerikada zəhərli ilanlar 15 min ev heyvanını zəhərləyirlər. Bu hadisələrin 80 faizində zərərçəkən

heyvanları xilas etmək mümkün olmur. İnsanlar üçün ilan sancması nisbetən az təhlükəli sayılır. Əgər qurbana iki saat ərzində tibbi yardım görsə, onu rahatlıqla xilas etmək mümkün olur.

Keçəl kişilərin daha güclü olduğunu sübut edildi



ABŞ-in Pensilvaniya ştatında yerləşən Pensilvaniya Universitetinin araşdırmasına görə, keçəl kişilər saçlı həmcinsləri ilə müqayisədə daha dominatdır. Araşdırma qrupunun rəhbəri Albert Mannes "Time" jurna-

linə açıqlamasında bildirdi ki, araşdırmanın 3 mərhələdə gerçəkləşdiriblər. A.Mannesin dediyinə görə, araşdırmanın ilk hissəsində rəyi soruşulanlara fərqli saçlara sahib 60 nəfərin şəkilləri göstərilib. Rəy sorğusuna

**Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN**

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

**Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)**

**Redaktor:
Elşad MƏMMƏDLİ**
Lisenziya N: B 114
SAYI: 5.100



QOÇ
Ailə-sevgi münasibətlərində qarşınıza problemlər çıxa bilər. Amma belə anlaşılmasıqları dəf etmək üçün təmkin göstərməyiniz, kifayətdir. Axşam saatlarını istirahətə həsr edin.

Qoroskop
Səbuhi Rəhimli
(23 iyun)



BUĞA - Ulduzların düzümü bu müddətin size düşəcəyindən, o cümlədən perspektivli görüşlərdə iştirakınızdan xəbər verir. Bu səbəbdən də boş dayanmağa dəyməz. Axşam bir neçə sürprizlə qarşılaşacaqsınız.

ƏKİZLƏR - Özünüze daha çox etibar edin. Çünkü etrafınızda olanlar iştirakçı olduğunu sizin qədər təhlil edə bilmir. Gün ərzində pul sövdəleşmələrindən uzaq olun.



XƏRCƏNG - Daxili tərəddüdlərini dəf etmək üçün mütləq etrafınızda təcrübəli adamlar olmalıdır. Saat 16-ya qədər uğurlu məqamlar yaşasanız da, axşama doğru mübahisələr mümkündür.

ŞİR - Maliyyə problemlərinə görə sıxıntı çəkməyin. Ən azı ona görə ki, həftənin sonuna qədər şəxsi büdcənizdə kifayət qədər arıtm olacaq. Özünüze qapılmaqdansa, ezmkarlığını artırıb maneələri dəf edin.



QIZ - Belə bir gündə evdə oturmağa və ya passivlik göstərməyə lüzum yoxdur. Əksinə, aktivliyinizi artırımlısınız. Ulduzlar bayan edir ki, bəxtinizdə iyun ayının ən uğurlu məqamları durub.

TƏRƏZİ - Ulduzlar bu təqvimini səfər və ya qonaqlıqlarda keçirməyinizi məsləhət görür. Çünkü belə bir ərefədə soyuq münasibətde olduğunuz yaxınlarınızla davranışlarınızı mülayimləşdirməlisiniz.



ƏQRƏB - Yaxın on gündə görəcəyiniz işləri inidən götürür-qoy edin. Ulduzlar səfəre çıxmığınızı labüb sayır. Amma saat 15-17 arası xoş bir təsadüfə rastlaşacaqsınız. Kiminse əleyhinə danışmayın.

OXATAN - Yayın qızmar xarakterinə məğlub olmayıñ. Qarşınıza qoyduğunuz planlara gedən yolda qətiyyət göstərin. Çünkü qarşıda sizi uğurlu məqamlar gözləyir. Bu gün uzaq səfəre çıxmayıñ.



ƏGLAQ - O qədər də uğurlu vaxt deyil. Öhdəliklərinizin reallaşması istiqamətində yorulacağıınız gözlənilir. Bir sözə, bu gün yalnız aktiv fəaliyyətlə məşğul olmalısınız.

SUTÖKƏN - İxtiyarınızda olan bu günü romantik anlara çevirmek öz əlinizdədir. Çünkü əyləncə və səfərə də gedə, əməli fəaliyyətlə də məşğul ola bilərsiniz. Qısaçı, hər şey özüñzdən asılı olacaq.




BALIQLAR - Ümumi sıxıntılarınız olsa da bu, yalnız günortaya qədər davam edəcək. Saat 15-dən etibarənsə bəzi planları həyata keçirə biləcəksiniz. Vacib şəxslərlə görüşəcəyiniz də mümkündür.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

İnsan ölüür, süuru isə qalır

Elm adamları ölümənən sonra da süurun davam etdiyini kösf ediblər. Bu qənaətə İngiltərə, Amerika və Avstraliya həkimləri 15 xəstəxanada apardıqları araşdırmadan sonra galiblər. İnfarkt keçirən, kliniki olaraq ölen və yenidən geri qayıdan 2 min insan üzərində edilən tədqiqatdan sonra məlum olub ki, həmin insanların 40 %-nın beyni dayanıa belə, şüurun itmir. İnfarkt keçirən 57 yaşlı bir ingilisin ürəyi 3 dəqiqəlik dayansıda, "o dünyadan" geri qayıtdıqdan sonra otrafindakı həkimlərə nə gördüyünü danişmaya başlayıb. Bəzi xəstələr kinolarda təsəvvür edilən kimi, ağ parlaq işq gördüyündən, bəziləri isə bir əlin onların böğazından borka yapışraq böğməyə çalışdığını söyləyiblər.



Bir qrup xəstələri isə qorxu, təccüb və rahatlı dolu bir hissəyədən ibarət. Qeyd edək ki, edilən araşdırılardan sonra Amerikanın tanınmış alimlərindən Sam Parnia insan ölükdən sonra şüurunun itmediyini söyləyib.

Səhifəni hazırladı: SELCAN